



Prezidentin Mətbuat Xidməti AZƏRTAC-ın sualını cavablandırır

Prezidentin Mətbuat Xidməti AZƏRTAC-ın sualını cavablandırır. **Sual:** Dünən ABŞ Dövlət katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar ABŞ tərəfindən verilmiş mətbuat açıqlamasında qeyd olunur ki, telefon danışığı zamanı müzakirə edilən məsələlərdən biri də insan hüquqları olmuşdur. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, telefon danışığı əsasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulmuşdur. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsinə bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbul edilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmərik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Entoni Blinkenə Ermənistanı müzakirə etməyə məcbur etməmiş, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladı və bu kontekstdə Qərb ölkələrinin səsizliyinin başadüşülən olmadığını, bu kimi faktların möhür ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.

Prezident İlham Əliyev telefon danışığı zamanı həmçinin tanınmış jurnalist Culian Assancin möhür jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalması məsələsinə bildirmişdir. Culian Assancin ABŞ-yə ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulamışdır. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkəflə deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir.

ABŞ Azərbaycanca söz verdi

Rəsmi Bakı Cənubi Qafqazın yeni qarşıdurma məkanına çevrilməsinə imkan verməyəcək



Aprəl 5-də keçirilməsi nəzərdə tutulan Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasındakı görüşün də əsl məqsədi Ermənistanın Qərbin anti-Rusiya avontürünə cəlb edilməsi və bunun üçün hüquqi əsasların formalaşdırılmasıdır. Ermənistan bu görüşə, orada imzalanması gözlənilən hansısa təhlükəsizlik zəmanəti paktına sadələşməsinə özünün təhlükəsizliyinin təmin olunması prizməsindən yanaşsa da, Qərbin hələ indiyə kimi hansısa dövləti qoruduğunu göstərmək mümkün deyil. Yaxın coğrafiyamızdan da bəlli olduğu kimi, Qərb 2008-ci ildə Gürcüstanı qoruya bilmədi. Ukrayna müharibəsində, bu dövlətin tarixinin ən böyük dağıntılarına məruz qalmasında, xalqın Avropaya pərəm-pərəm düşməsinə isə Qərb məkrinin rolu kifayət qədər böyükdür.

Rəsmi İrəvan keçmişin acı nəticələrini yaddan çıxarmamalıdır

Siyasi, iqtisadi, hərbi cəhətdən güclü dövlət olan Azərbaycan qarşı nə zaman hərbi təxribatlar törətməyə cəhd göstərsə, bunun ziyanını ona silah-sursat, hərbi texnika verərək guya arxa duran, qahmar çıxan, əslində isə, öz məqsədləri naminə istifadə edən ölkələr deyil, Ermənistanın özü çəkir.

2016-cı ildə baş verən Aprəl döyüşlərində, 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun peşəkərligi, rəşadəti, qəhrəmanlığı dillərdə dastan oldu. İşğalçı ölkənin silahlı qüvvələri döyüş meydanlarında fərarilik etdilər, ösger və zabitlərimizin qarşısında ağ bayraq qaldıraraq amandırıldılar. Lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun böyük qələbə qazandığı gün - 2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində bildirdi: "Terrorçular cəzalandırıldı və bir daha Ermənistanı göstərdi ki, onların istənilən təxribatına layiqli cavab verəcəkdir".

Azərbaycan-Konqo əlaqələrində yeni səhifə

Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri



Konqo Prezidenti Deni Sassu-Nqesson Azərbaycana ilk dəfə rəsmi səfəri edib.

Aprəl 4-də Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan və Konqo prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Azərbaycan-Konqo sənədləri imzalanıb.

Azərbaycan Prezidentinin adından Konqo Prezidentinin şərfinə rəsmi nahar verilib.

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Daha sonra Baş nazir Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşüblər.

ABŞ və Aİ Qafqazda ayırıcı xətlər yaratmağa can atırlar

Prezident İlham Əliyevin qənaətinə görə, bu gün keçirilən planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Entoni Blinken isə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığı və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsinə vacib hesab etdiyini deyib. ABŞ rəsmisi üçtərəfli görüşün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Qərb Ermənistanı revanşizmi gücləndirir

Ukrayna cəbhəsində reallaşan konfrantsiya mühtinin Cənubi Qafqaza transformasiyası istiqamətində addımlar atılır. Bu addımların müəllifi Ermənistan, eləcə də Fransa başda olmaqla Qərb dairələridir. Bu qüvvələr Rusiyaya Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensiallarını işə salıblar. Bu gün Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı da bu məqsədi daşıyır.

ABŞ Dövlət Departamentinin sözcüsünün 5 aprel konfransının mahiyyəti ilə bağlı ortaya qoyduğu fərqli mövqelər saxtadır: "Guya konfransda sırf iqtisadi məsələlərin, Ermənistanın keçiriləcək islahatların, demokratik prinsiplərin təbiqinin müzakirə ediləcəyi ilə bağlı açıqlamalar tamamilə yaldandır. ABŞ-Aİ-Ermənistan müstəqil konfransında Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsinin aparılmayacağı inandırıcı deyil".

Dünya birliyi Ermənistanın mina terroruna göz yummamalıdır

Vətən müharibəsi zamanı işğalçı Ermənistan qoşunlarını geri çəkəndə də ərazilərimizi minalayıblar. Münaqişə bitdikdən sonra isə haylar Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərini minalamaqla bədnam hərəkətlərini davam etdiriblər. Ərazilərimizdə 2021-ci ildə Ermənistan istehsal edilmiş 2728 mina basdırılıb. Ümumilikdə Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü başladığı dövrdən indiyədək 3429 vətəndaşımız minalardan zərər çəkib. 357 nəfəri uşaq, 38 nəfəri qadın olmaqla 595 nəfər günahsız vətəndaşımız bu ölkənin mina terrorunun qurbanı olub.



Ursula Fon der Lyayen İlham Əliyevə zəng edib



Aprəl 4-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və "yaşıl keçid" sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Avropa Komissiyasının prezidenti Avropa İttifaqının humanitar minatomizmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığında aprəl 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

Prezidentin Mətbuat Xidməti

Senegal Respublikasının Prezidenti zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

Hörmətli cənab Prezident.

Senegal Respublikasının Prezidenti kimi fəaliyyətə başlamamız münasibətilə Sizi səmimi-qəlbədən təbrik edir, dost Senegal xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan-Senegal dostluq əlaqələri xoş anənlərə malikdir. Ölkələrimizin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığı məmnunluq doğurur.

Müasir dövrdə hələ də davam edən neokolonializm siyasətinin aradan qaldırılması istiqamətində Sizin apardığınız qətiyyətli fəaliyyət təqdirəlayiqdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təsis olunmuş Bakı Təşəbbüsü Qrupuna dəstəyiniz kolonializmi və onun yeni formalarına qarşı mübarizənin aparılması, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlarının qorunması və onların təbii hüquqlarının təmin edilməsi naminə səylərinizin bariz təzahürüdür.

İnanıram ki, Azərbaycan ilə Senegal arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Senegal Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə də Sizi və xalqınızı öz adından və Azərbaycan xalqı adından ürəkədən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2024-cü il

Fransa sülhə təhlükə yaradır

Əsrlərdir müstəmləkəçilik siyasəti yürüdən, Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən notici çıxarmayan, öz müstəqilliyinə qovuşmaq istəyən xalqların azadlıq uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkməyən Fransanın, əslində, "erməni sevgisi"ndə də riyakarlıq, mənfəətpərəstlik, hiyləgərlik, məkr var. Emmanuel Makron hökuməti, doğrudan da, Ermənistanın gələcəyini, ermənilərin rifahını düşünsəydi, rəsmi İrəvanın astanasında dayandığı sülhə öldürməsinə növbəti əngəl olmağa çalışmaz, hətta bu istiqamətdə ona kömək göstərməyə soy edərdi.

Son illər müstəmləkəçilik siyasətində uğursuzluqlarla qarşılaşsa da, Fransa hökuməti xislətindən əl çəkməyib, ağız dolusu dəm vurduğu demokratiyanı sözdə yox, əməldə göstərmir. Yəni də ölkələrin əmin-amanlıq şəraitində yaşamasının üstündən xətt çəkmək üçün hər oyundan çıxır.

Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri

Azərbaycan-Konqo əlaqələrində yeni səhifə

Rəsmi qarşılanma mərasimi



Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydana Konqo Prezidentinin şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verdi.

Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamladı. Dövlət başları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçdi. Dövlət başları rəsmi foto çəkdirdilər.

Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub



Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü olub.

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar. Mən Sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışıq. Müzakirə olunan bütün məsələlərə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirik ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.

Geniş tərkibdə görüş



Bu gün eyni zamanda təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır. Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz.
◆ ◆ ◆
Sonra Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso çıxış edərək dedi:
- Cənab Prezident. Mən ilk növbədə Sizə təşəkkürümü ifadə etmək istədim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi,

gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dövlətiniz sayəsində biz Azərbaycana və Bakımı ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm. Sizin təkbətək görüşünüzün icmalını etdim. Mən, sadəcə, bir-iki şərh etmək istədim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini isti-

fadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu səfəq saçıran Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik. Mən eyni zamanda bir daha qeyd etmək istədim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlanmaqla bilərik.

Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri

Azərbaycan-Konqo əlaqələrində yeni səhifə

Azərbaycan-Konqo sənədləri imzalanıb



Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə"ni imzaladılar. Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun

təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"ni imzaladılar.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının örfat mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanim Arlette Soudan Nonault "Azərbaycan

Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Örfat Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında örfat mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyət Protokolu"nu imzaladılar.

Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətə salımlayiram, xoş gəlmisiniz. Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaqdır.

Biz indicə əməkdaşlıq haqqında bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.

Bu gün həm təbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında bəyannamə bunu bir daha təsdiq edir.

Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycanın Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönə-



mində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünyaya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq.

Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu, belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusilə önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni

müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yeno də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.

Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında gəniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycanın Konqoda bir çox investisiya layihələrində iştirak etdiyi məqamlarda təhsil almışlar, biz bu təsərrüfatı sahasında. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə

aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.

Onu da bildirməliyəm ki, rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.

Bir məsələ də bu gün müzakirə edildi. Cənab Prezident xatırladı ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar, biz bu təsərrüfatı sahasında. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə

aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.

edirəm ki, məzmun, mahiyyət nöqtəyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılıqlara birgə səylərlə çatacağıq.

Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədmüvafiq ola bilər.

Bir daha hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə cansağlığı, xalqımıza daim firavanlıq və rifah arzulayıram. Sağ olun.

◆ ◆ ◆
Sonra Konqo Respublikasının Prezidenti bəyanatla çıxış etdi.

Prezident Deni Sassu-Nqessonun bəyanatı

- Cənab Prezident. Hörmətli dostlar, media nümayəndələri.

Cənab Prezident bir az əvvəl tarixi məqamlardan danışdı və bu, həqiqətdir. Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırdıq. Mən Prezidentə səmimi-qəlbən təşəkkür etmək istəyirdim ki, bizi dəvət edərək bu rəsmi səfəri reallaşdırmaq üçün bu şərait yaratdı. Bu səfər bizə bu ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Cənab Prezi-

dent, mən bu dəvətə görə Sizə təşəkkür etmək istəyirdim.

Prezident bizə Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi. Hesab edirəm ki, Prezident bir az əvvəl apardığımız danışıqların bir sıra aspektlərini çox yaxşı şərh etdi. Mən əlavə etmək istəyirdim ki, biz xüsusilə Qoşulmama Hərəkatında sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun.

Ardı 4-cü səh.

Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri

Azərbaycan-Konqo əlaqələrində yeni səhifə

Azərbaycan və Konqo prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Əvvəlki 3-cü səh.

Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi - Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik. Ondan sammitin nəticələrini nəzərə almasın ancaq xahiş edə bilərik, çünki bu il Azərbaycan COP29-a evsahibliyi edəcək.

Biz eyni zamanda bu il iyulun 2-3-də Brazzavildə keçiriləcək Afrika və Qlobal Meşəsalma Onilliyi tədbiri barədə məlumat verdik. Bu, Şarm-əl Şeyxə keçirilmiş COP zamanı Konqo tərəfindən irəli sürül-



müş təşəbbüsdür. Biz Afrika və Qlobal Meşəsalma Onilliyi ideyasını irəli sürdük. Bu ideyanı konkretləşdirmək, bu layihəni reallaşdırmaq üçün Afrika İtifaqı, BMT və

Konqo konfrans təşkil edəcək. Biz COP29-un təşkili ilə məşğul olan Azərbaycan rəsmilərini bu ideyanın reallaşdırılması və sonra onun Nyu Yorkda BMT-nin Baş Assambleya-



sının növbəti sessiyasında qəbul olunması üçün iyulda bizə qoşulmağa dəvət etdik.

Prezident tərəfindən digər əməkdaşlıq məsələlərinə də toxu-

ldu. Karbohidrogen, kənd təsərrüfatı, mədəniyyət, informasiya, bərpalanan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd edildi. Biz öhdəlik götür-

dük ki, ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda birgə əməkdaşlıq inkişaf etsin. Prezident də dedi, biz öz nümayəndələrimizə təlimat verdik ki, bu layihələri yekunlaşdırmaq üçün birgə işləsinlər. Biz danışıqlarımızın nəticələrindən çox məmnunluq. Burada bizə göstərilən səmimi və dostcasına qəbulu görə çox xoşbəxtik.

Biz inanırıq, düşünürük ki, burada ölkələrimiz arasında əməkdaşlıq istiqamətində çox yaxşı addım atdıq və biz mütləq qalib olacağıq. Ona görə də mən cənab Prezidentdən xahiş etdim ki, Konqoya dostluq səfəri etməklə bizi şərəfləndirsin. Mən ona dövlətəməməyə göndərəcəyəm və biz Prezidenti ölkəmizdə qəbul etməkdən şərəf duyacağıq. Bu da başqa bir tarixi hadisə olacaq. Prezidentin bizim ölkəmizə səfəri məh-

suldar əməkdaşlığımızda növbəti addım olacaq.

Mən bizim tərəfimizdən ünvanlanan bütün sorğulara müsbət cavab verdiyinə görə Prezidentə təşəkkürümü ifadə edirəm. Bildirmək istəyirdim ki, biz beynəlxalq səviyyədə - istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq. Çünki söhbətimiz zamanı fikirlərimizin bir-biri ilə yüksək səviyyədə üst-üstə düşdüyünü gördük. Prezident və mənim tərəfimizdən imzalanmış bəyannamə mühüm mərhələdir. Fikrimcə, bu, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.

Sonda mən bu qəbulu və keçirdiyimiz görüşlərin uğurlu olmasına görə Prezidentə təşəkkürümü bildirdim.

Azərbaycan Prezidentinin adından Konqo Prezidentinin şərəfinə rəsmi nahar verilib




Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun şərəfinə rəsmi nahar verilib.

Azərbaycanın Baş naziri Konqo Prezidenti ilə görüşüb

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlan-



ması, həmçinin bir çox digər istiqamətlərdə soy göstərdiyi diqqətə çatdırılıb. Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticarəti, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycanla Konqo arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var

Aprelin 4-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyinə görə, Milli Məclisin Sədri ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb. O inamını ifadə edib ki, bu səfər, Prezident İlham Əliyevlə aparılan danışıqlar və əldə olunmuş razılaşmalar Azərbaycanla Konqo arasında əlaqələrin inkişafına böyük tökan verəcək.

Görüşdə qeyd olunub ki, bu gün ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da Qoşulmama Hərəkatına sədrliyi döv-



ründə Afrika ölkələri ilə əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarəti, enerji, mədəniyyət, sənaye, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu vurğulanıb.

Səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildiren Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssüratlarını bölüşüb. Qonaq bu səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib və iki ölkə arasında imzalanmış "Azərbaycan Respublikası

və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə"nin tərəflərin siyasi iradəsinin göstəricisi olduğunu söyləyib.

Qarşılıqlı münasibətlərin inkişafı üçün hər iki ölkənin böyük potensialı olduğunu deyən Konqonun dövlət başçısı bu sahədə parlamentlərin də mühüm rol oynayacağını qeyd edib. Söhbət zamanı qonaq Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi,

Azərbaycanda COP29-un keçirilməsinə hazırlıq işlərinə dəstək, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühit, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, iki ölkə arasında əlaqələrin perspektivləri barədə danışıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunub. Spiker Sahibə Qafarova Milli

Məclisin Konqo Respublikasının həm Milli Assambleyası, həm də Senatı ilə əlaqələrin inkişaf etdirməyə hazır olduğunu qeyd edib. Bildirib ki, parlament üzvləri arasında təmaslar, qarşılıqlı səfərlər münasibətləri töhfə verə bilər.

Milli Məclisin Sədri deyib ki, Azərbaycan parlamenti dünyanın bir çox ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Onlardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Hərəkatın Parlament Şöbəsi yaradılıb. Hazırda Azərbaycanın sədrliyi etdiyi Şöbədə 70-dən artıq ölkə iştirak edir. Konqo parlamentinin də Şöbənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək.

Konqo Respublikasının Prezidenti isə xatırladı ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər özində müstəmləkəçilik siyasətinə moruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin heqemonluğu, hökumət, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də bizim ölkələrimiz əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq qarşılıqlı əlaqələrdə fəal addımların atılacağına inamını ifadə edib.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanın öz ərazi bütövlüyünü və suve-

reliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verərək bəzi ölkələrin, o cümlədən Fransanın Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyini, regionda qeyri-sabitlik yaratmaq, neokolonializm siyasətini regiona gətirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Konqo Respublikasının Prezidenti isə xatırladı ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər özində müstəmləkəçilik siyasətinə moruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin heqemonluğu, hökumət, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də bizim ölkələrimiz əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq qarşılıqlı əlaqələrdə fəal addımların atılacağına inamını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I) 45.5-ci maddəsinə aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifələrin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2024-cü il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin müdrik liderliyiniz və hökumətinizin paradiyan təşəbbüslərinə fəal sərmayə qoyması ilə Azərbaycan Respublikası Paralimpiya Hərəkatında köklü dəyişikliklərə nail olub.

Bir daha Sizə səmimi təbriklərimi çatdırım və paradiyan növlərinin daha da inkişafı üçün birgə səylərimizin davam edəcəyinizə əmin olduğumu bildirirəm.

Hörmətlə,

Endryu PARSONS,
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172

(Cild I) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 4.5-ci bəndində "rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri" sözləri "aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə,

idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2024-cü il

Türkiyə hər zaman Azərbaycanın yanındadır

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimad əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycanla Türkiyənin birgə fəaliyyəti, həyata keçirdiyi irimiqəyş layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərimiz də vacib rol oynayır. Tərəflər bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluqlarını qeyd ediblər. Vurğulanıb ki, qanunverici orqanlarımız parlament komitələri, dost-

luq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər.

Spiker Sahibə Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin TBMM sədri Numan Kurlmuşla görüşlərini məmnunluqla xatırladı və qarşılıqlı səfərlərinin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.

Görüşdə "Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında" Sazişin Şuşa Bəyannaməsinin parlamentlərimiz arasında əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmə çevrildiyi vurğulanıb.

Azərbaycanda olmaqdan məmnunluğunu bildiren Mövlud Çavuşoğlu bu il ölkəmizdə keçirilən növbədənəkar prezident seçkilərində Prezident İlham Əliyevin tarixi səs fərqi ilə qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq deyib ki, bu qələbə Prezident İlham Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ zəfərinin nəticəsidir.

Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimizin müttəfiqlik istiqamətindən biri də ayrı-ayrı beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında onsuz da çox sıx olan əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.

Söhbət zamanı xüsusilə vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa

Şurasının Parlament Assambleyasıdır. Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, bu gün AŞPA-tə təəssüf ki, Mövlud Çavuşoğlunun prezident olduğu dövrdəki qurum deyil. Bu təşkilat çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.

Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla Ermənistanı mənfəəti təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

TBMM-in nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib

Aprel 4-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümmümilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.



Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə can-

larından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtı-

mızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nümayəndə heyəti sonra 1918-ci ildə Azərbaycanın orazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib, abidə-

nin önünə əklil qoyub, gül dəstələri düzüb.

Ziyarət zamanı TBMM-in nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və digər rəsmi şəxslər müşayiət ediblər.

"Azərbaycan"

Milli Məclisdə görüşlər

Aprel 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərini Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qonaqları səmimi salamlayaraq ölkələrimiz arasında olan dost-qardaş münasibətlərimizə söz açıb. Dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğu deyən Ziyafət Əsgərov bu sahədə ölkə başçılarının rolunu xüsusilə qeyd edib, parlamentlərarası əlaqələrin də yüksəlmə xətə inkişaf etdiyini, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qaldığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycanı göstərilən dəstəyə görə Türkiyə xalqına və hökumətinə təşəkkür edib. Komitə sədri Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərindən bəhs edib, Fransa və digərlərinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilələrinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını bildirdi. Komitə sədri aprelin 5-də keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasını vurğulayıb, bu görüşün doğurduğu narahatlıqları diqqətə çatdırıb.

TBMM-in üzvü Mövlud Çavuşoğlu Türkiyə və Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərinə toxunub, hüquqi müstəvidə münasibətləri daha da dərinləşdirmək üçün bir sıra mühüm addımların atıldığını, Qarabağ Zəfərinin hər iki dövlətin müttəfiq

olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri bəzi ölkələrin Cənubi Qafqazda sülhü öngörməyə çalışmasından söz açaraq Azərbaycanı qarşı haqsız münasibətin, ikili standartların olduğunu diqqətə çatdırıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın bütün platformalarda bundan sonra da bir-birinin haqqını müdafiə edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən deputatlar Siyavuş Novruzov, Kamran Bayramov, Elşən Musayev və Malahat İbrahimqızı Azərbaycanın NATO, xüsusən də Türkiyə ilə əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Aprel 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin Azərbaycanla səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, AŞPA-da nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları səmimi salamlayaraq Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün bir nümunədir. O, əməkdaşlığımız və dostluğumuzun sarsılmaz olduğunu, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Komitə sədri Azərbaycanla Türkiyə arasında dinamik inkişaf edən əməkdaşlığın

həm ölkələrimiz, həm də bütün bölgənin tərəqqisi, sülhün və sabitliyin təmin olunması baxımından önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hər sahədə daha da güclənir. Ölkələrimiz mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurasında birgə səmərəli fəaliyyət göstərirlər.

TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu görüşdən məmnunluğunu ifadə edərək dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin durmadan möhkəmləndiyini söyləyib. O, ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərin tədqiqatı olduğunu bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində nümayəndə heyətlərimizin bir-birinin mənfəətlərini dəstəklədiklərini vurğulayıb. Türk dünyasının daha da güclənməsində Türkiyə və Azərbaycanın önəmli rolunu qeyd edib.

Görüşdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseyinov, Asim Mollazadə, Sevinc Fətəliyeva, türkiyəli millət vəkilləri Fatma Akşal, Utku Çakırözər iki qardaş ölkə arasında dostluq münasibətlərinin yüksəlmə xətə inkişafı, parlamentlərarası əməkdaşlıq, türk dünyasında birliyin əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyindən bəhs edilib.

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü, parlamentin komitə sədri Fazil Mustafa, Türkiyənin Azərbaycanlı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"



ABŞ Azərbaycanca söz verdi

Rəsmi Bakı Cənubi Qafqazın yeni qarşıdurma məkanına çevrilməsinə imkan verməyəcək

Ermənistan hakimiyyətinin yeridiyi siyasətin bu ölkəni Qərbi-Rusiya qarşıdurmasında növbəti hərbi poliqona çevirəcəyi artıq zərər qədər də sübhə doğurmur. Çünki rəsmi İrəvanın ABŞ və Avropa İttifaqının təhriki ilə Rusiya ilə bağlı əsas siyasi-hərbi bağlardan imtina edərək Qərbi doğru istiqamət alması başqa cür düşünməyə əsas vermir. Ən azından görüşlərin öhdəsində Ukrayna təcrübəsi var və Rusiyanın öz maraqlarından vaz keçəcəyi inandırıcı görünür.

Qərbin məqsədi Ermənistanı anti-Rusiya avantürasına cəlb etməkdir

Aprelin 5-də keçirilməsi nəzərdə tutulan Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasındakı görüşün də əsl məqsədi Ermənistanın Qərbin anti-Rusiya avantürasına cəlb edilməsi və bunun üçün hüquqi əsasların formalaşdırılmasıdır. Ermənistan bu görüşə, orada imzalanması gözlənilən hansısa təhlükəsizlik zəmanəti paktına sadələşməsinə özünün təhlükəsizliyinin təmin olunması prazmasından yanaşsa da, Qərbin hələ indiyə kimi hansısa dövləti qoruduğunu göstərmək mümkün deyil. Yaxın coğrafiyamızdan da böllü olduğu kimi, Qərb 2008-ci ildə Gürcüstanı qoruya bilmədi. Ukrayna müharibəsində, bu dövlətin tarixinin ən böyük dağıntılarına məruz qalmasına, xalqının Avropaya pəron-pəron düşməsinə isə Qərb məkrinin rolu kifayət qədər böyükdür.

İndi isə İrəvan bu yolu gedir, amma cəzasına Qərbin onu Azərbaycanıdan qoruyacağına inanır. Əvvəla, Azərbaycan Ermənistanına hücum etmək niyyətində deyil və bu, dəfələrlə tərəfimizdən bəyan olunub. Bununla belə Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında aprelin 5-də keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində Ermənistanın Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması müşahidə olunur. Əlbəttə, Azərbaycan bundan narahət deyil. Reallıq da ondan ibarətdir ki, hər bir tərzi Ermənistanın başında çatlayır. Azərbaycan Silahlı Qüvvələri hərbi tərziyə qarşılığında düşmənin dəfələrlə artıq zərbə vurub.

ABŞ neoimperialist siyasətini indi də Cənubi Qafqaz regionunda reallaşdırmağa çalışır

Ümumiyyətlə, artıq Cənubi Qafqazda yeni bastion və gərginlik mənbəyi yaranır ki, bunun da arxasında bilavasitə ABŞ dayanır. Belə ki, ABŞ-nin hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Vaqner stilyində fəaliyyət göstərən bir sıra şirkətlər artıq Ermənistanın təlimlərinə başlayıblar. Amma o da məlumdur ki, ABŞ dövlət xətti ilə də Ermənistanı genişmiqyaslı militarizasiya proqramının həyata keçirilməsinə başlayıb. ABŞ-nin hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Vaqner stilyində fəaliyyət göstərən bir sıra şirkətlər artıq Ermənistanın təlimlər keçirirlər.

Görünür odur ki, ABŞ dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasətini indi də Cənubi Qafqaz regionunda reallaşdırmağa çalışır. Ermənistan ordusunun yenidən qurulması, onun yeni silahlar, hərbi təyinatlı texnologiyalarla təmin olunması qeyd etdiyimiz kimi xoşməramlı sayıla bilməz. Bu, Ermənistanı Azərbaycanca, Türkiyəyə, İrana qarşı müharibəyə hazırlamaqdan başqa bir şey deyil. Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyətinin yenidən təşkili də bu məqsədə xidmət edir.

Ursula fon der Layenin simasında Avropa İttifaqının da bu prosedura qoşulması isə kollektiv Qərb tərəfindən Azərbaycanı qarşı siyasət yürütdüyünü göstərir.

Göründüyü kimi, Qərb Cənubi Qafqazda yaranmış yeni status-kvonu qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır. 5 aprel görüşü bunun bariz nümunəsidir. Bütün bu proseslərin ABŞ və kollektiv Qərbin gözlədiyi nəticələri verməyəcəyi şübhəlidir. Bu oyunların sonu Ermənistanın suriyalaşdırılmasına isə son notu parçalannasına gətirib çıxaracaq. Qərb öz maraqları namına Ukrayna kimi, Ermənistanı da qurban verir.

Türkiyə XİN: "Bu təşəbbüs Cənubi Qafqazın geosiyasi çəkişmə meydanına çevrilməsinə zəmin yaradacaq"

Qeyd edək ki, görüşlə bağlı Rusiya rəsmiləri artıq narahatlıqlarını ifadə ediblər. "İndi üstəlik, Norveç, Kanada və ABŞ-dən olan hərbiçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir", - deyərək Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözcüsü Mariya Zaxarova öz teleqram kanalında yazıb ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni böllü xətərlərin yaranmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin möhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib.

Dünya hərəsinin Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yəyaraq Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında bu gün keçiriləcək görüşlə bağlı narahatlığını ifadə edib. Bəyanatda deyilir: "Azərbaycanın İkinci Qarabağ savaşından sonra işğal altındakı torpaqlarını azad etməsi və Qarabağda 19-20 sentyabr 2023-cü il tarixlərində keçirdiyi antiterror əməliyyatı ilə bütün ölkə torpaqlarında suverenliyini bərpə etməsi nəticəsində regionda daimi sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsətin uğurlu və yaxın olduğumuz bir dövrdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosedura ədalətli və qərəzsiz yanaşması prosedura zərər verməməyə üçün ehtiyatla yanaşması daha da vacibdir.

Bu çərçivədə Ermənistan, Aİ və ABŞ arasında 5 aprel 2024-cü il tarixində keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, tərziyə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və noticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Böli, istənilən halda Qərbin Ermənistanla bağlı planları bütün region üçün xoşməramlı sayıla bilməz. Çünki əvvəldə qeyd etdiyimiz kimi, Qərbin planları Rusiyanı Ermənistanıdan çıxarmaq və bu ölkəni tam şəkildə özünün plasdarmına çevirməkdir. Başqa cür desək, Qərb Rusiyaya qarşı Ukraynadən sonra Cənubi Qafqazda da növbəti cəhdinə çalışmasına çalışır. Müstəqilliyi dövründə regionda Rusiyanın plasdarmı olan Ermənistan isə bu avantüraya canla-başla qoşulur. Əlbəttə, bu, region üçün yaxşı heç nə vəd etmir və Ermənistan bu cür məkrli siyasətlərinin ələtinə çevrilməklə Cənubi Qafqazda yeni hərbi qarşıdurma fürsətləri yaradır. Əlbəttə ki, Rusiya bununla heç vaxt barışmayaacaq və Ermənistan ikinci Ukrayna və ya Suriyaya çevriləcək. Proseslər bu cür çətinləşsə, noticələri də proqnozlaşdırmaq çətin deyil. Yaxın tarixi təcrübə də göstərir ki, Qərb ona belə bağlayanları heç vaxt axıra kimi müdafiə edə bilmir.

Azərbaycan isə regionun yeni qarşıdurma məkanına çevrilməsinə qarşıdır. Bu monada ölkəmizin narahatlığı Ermənistanın Qərb-Rusiya qarşıdurmasını Cənubi Qafqaza gətirməsidir.

Hom də nəzərə almaq lazımdır ki, ABŞ-də D.Trampın növbəti prezident seçkilərində qalib gəlməklə daha böyükdür və onun xarici siyasət prioritetləri tam fərqlidir. Beləliklə, bu prosedura və qarşıdurmada uzanan Ermənistan olacaq.

Azərbaycan Prezidentinin yüksək global nüfuzunun növbəti təsdiqi

Lakin istənilən halda İrəvanın hərbi ritorikasının artması, Qərbin Ermənistanı yeni avantüraya cəkməsi, ona hansısa vədlər verməsi Azərbaycanca xoş qarşılanmur və bütün bu məsələlər aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbətində müzakirə olunub. Telefon danışıqı ABŞ Dövlət katibinin təşəbbüsü ilə baş tutub. Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfində doğruduğuna dair xəbərlər aldığı və bu xüsusda Prezident İlham Əliyevlə danışıraq məsələyə aydınlıq gətirilməsinə vacib hesab etdiyini deyib.

Öncə onu qeyd edək ki, bu telefon danışıqı ilk növbədə Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunun göstəricisidir. ABŞ dünyanın əsas güc mərkəzlərindən biridir. Entoni Blinken isə ABŞ-ni idarə edən siyasi rəhbərlərdən biridir. Bu baxımdan ABŞ Dövlət katibinin ölkəmizə iştirakı olmadan keçirilən bir görüş barədə Azərbaycan Prezidentinə məlumat verməsi, bu görüşün məzmununu ilə bağlı fikirlərini bölüşməsi dövlətimizin başçısına olan böyük ehtiramdan xəbər verir.

Bütövlükdə, Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması Prezident İlham Əliyevin global məstəvidə yüksək nüfuzunun və çəkisinin təsdiqidir. Bu zəng hom də sözügedən görüş ərəfəsində Azərbaycanın növbəti siyasi-diplomatik uğuru sayıla bilər.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüş əhəmiyyətli prosesində Ermənistanı hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanı da

sərhədyani ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən Ermənistanın silahlandırılması siyasətinin regionda silahlı yarışına rovac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Entoni Blinken 5 aprel görüşünün Azərbaycanı qarşı olmadığını vurğulayıb. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Aprelin 4-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Layen də Prezident İlham Əliyevə zəng edib. Telefon danışıqında aprelin 5-də Brüsselə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə müzakirə olduğunu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib. Və bu zəng bir daha Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzundan xəbər verir.

Qərb ona belə bağlayanları heç vaxt axıra kimi müdafiə edə bilmir

Qərb ona belə bağlayanları heç vaxt axıra kimi müdafiə edə bilmir. Bəli, istənilən halda Qərbin Ermənistanla bağlı planları bütün region üçün xoşməramlı sayıla bilməz. Çünki əvvəldə qeyd etdiyimiz kimi, Qərbin planları Rusiyanı Ermənistanıdan çıxarmaq və bu ölkəni tam şəkildə özünün plasdarmına çevirməkdir. Başqa cür desək, Qərb Rusiyaya qarşı Ukraynadən sonra Cənubi Qafqazda da növbəti cəhdinə çalışmasına çalışır. Müstəqilliyi dövründə regionda Rusiyanın plasdarmı olan Ermənistan isə bu avantüraya canla-başla qoşulur. Əlbəttə, bu, region üçün yaxşı heç nə vəd etmir və Ermənistan bu cür məkrli siyasətlərinin ələtinə çevrilməklə Cənubi Qafqazda yeni hərbi qarşıdurma fürsətləri yaradır. Əlbəttə ki, Rusiya bununla heç vaxt barışmayaacaq və Ermənistan ikinci Ukrayna və ya Suriyaya çevriləcək. Proseslər bu cür çətinləşsə, noticələri də proqnozlaşdırmaq çətin deyil. Yaxın tarixi təcrübə də göstərir ki, Qərb ona belə bağlayanları heç vaxt axıra kimi müdafiə edə bilmir.

Azərbaycan isə regionun yeni qarşıdurma məkanına çevrilməsinə qarşıdır. Bu monada ölkəmizin narahatlığı Ermənistanın Qərb-Rusiya qarşıdurmasını Cənubi Qafqaza gətirməsidir.

Hom də nəzərə almaq lazımdır ki, ABŞ-də D.Trampın növbəti prezident seçkilərində qalib gəlməklə daha böyükdür və onun xarici siyasət prioritetləri tam fərqlidir. Beləliklə, bu prosedura və qarşıdurmada uzanan Ermənistan olacaq.

İllüziyalar sonunda Ermənistanı baha başa gəlib

İstənilən halda ABŞ-Avropa-Ermənistan görüşü regiondakı sülh prosesi ilə ziddiyyət təşkil edir. Çünki belə bir görüş ilk növbədə onu sülh prosesi ilə bağlı müxtəlif manipulyasiyalara həvəsləndirir. Nəzərə alaq ki, Ermənistan hələ ki konstitusion qaydada Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Yəni Azərbaycana qarşı torpaq iddiaları bu ölkənin konstitusion siyasətində yer alır. Üstəlik, Ermənistan Azərbaycan əraziləri olan kəndləri hələ qayıtarmayıb. O cümlədən sərhədlərin müəyyənləşdirilməsi istiqamətində razılıq yoxdur. Avropa İttifaqı və ABŞ-nin hansısa "təhlükəsizlik təminatı" isə Ermənistanın bu məsələlərdə destruktiv mövqə tutmasına səbəb olacaq və bu da yekunda sülh prosesinə zərbə vuracaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən də bildirildiyi kimi, Ermənistanın revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq erməniperəst ictimai təzahür Ermənistanın Azərbaycanı qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı destekləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti Aİ və ABŞ bölüşəcəklər.

Tarix isə sübut edir ki, bu cür illüziyalar sonunda Ermənistanı baha başa gəlib.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 194

QƏRAR

Bakı şəhəri, 2 aprel 2024-cü il

"Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş aletləri ilə təchiz olunması halları"nın təsdiq edilməsi haqqında

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" 2018-ci il 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edil-

məsi haqqında" 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yeriüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr

tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

"Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş aletləri ilə təchiz olunması halları" təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və nk.gov.az saytında tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 195

QƏRAR

Bakı şəhəri, 3 aprel 2024-cü il

"Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərri dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

"Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərri dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərar) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə ləğv edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərri dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın yuxarı sağ küncündən "Əlavə" sözü çıxarılsın və həmin Siyahıda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8-ci hissənin sonunda "Akademiya" sözü "Akademiyalar" sözü ilə əvəz edilsin və həmin hissədə aşağıdakı məzmununda üçüncü abzas əlavə edilsin:

"8-2/Millii Aviasiya Akademiyası";

2.2. 9-cu hissədə aşağıdakı məzmununda onuncu abzas əlavə edilsin:

"9-9/Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi".

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Ordusunda döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdəki bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.



Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, döyüş növbətçiliyinin cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün müntəzəm olaraq məşğələlər keçirilir.

Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

Ali Baş Komandanın diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

XİN: "İtaliya tərəfindən yürüdülməsi siyasət bəzi Avropa ölkələrinə nümunə olmalıdır"

İtaliya tərəfinin həm münafiq, həm də postmünafiq dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşma daim balanslı olub.

Bu ölkə tərəfindən beynəlxalq hüququn pozuntularını gözdən keçirən siyasətdən qaçınılması bir daha İtaliya tərəfinin məsələdən daim agah ol-

duğunu göstərir və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və noticəsiz olduğunu sübut edib.

Hesab edirik ki, İtaliya tərəfindən yürüdülməsi siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır. AZƏRTAC xəbər verir ki bu fikirlər XİN-in mətbuat ka-

tibi Ayxan Hacızadənin İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bölgədəki vəziyyət ilə bağlı açıqlamasına dair yerli medianın sualına cavabında yer alıb.

Mətbuat katibi həmçinin qeyd edib ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi bu açıqlama, ilk növbədə

beynəlxalq hüququn təməlinə prinsip və normalarına hörmət tələməkdir. Bu, eyni zamanda ölkələrin daxili işlərinə müdaxilənin, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir.



Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu ilin iyulunda Qazaxıstanın "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasındakı Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münafiqlərin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.





Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 188

QƏRAR

Bakı şəhəri, 2 aprel 2024-cü il

“Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 10 aprel tarixli 500 nömrəli, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” 2017-ci il 2 fevral tarixli 1223 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 163 nömrəli, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” 2018-ci il 6 iyul tarixli 170 nömrəli və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 13 iyul tarixli 193 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2396 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında "2015-ci il 10 aprel tarixli 500 nömrəli, "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi" üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında" 2017-ci il 2 fevral tarixli 1223 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2018-ci il 5 iyul tarixli 163 nömrəli, "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında" 2018-ci il 6 iyul tarixli 170 nömrəli və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə" 2018-ci

il 13 iyul tarixli 193 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2396 nömrəli Fərmanının 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərar alır:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238 (Cild I)) ilə təsdiq edilmiş "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və noticələrinin qiymətləndirilməsi Qaydası"nın 6-cı hissəsi ləğv edilsin.
- "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının 2017-ci il 2 avqust tarixli 1223 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1603 (Cild I)) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi" üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQD nömrəli Qanununun tətbiqi barədə" 2018-ci

Müfəttişliyi" publik hüquqi şəxsin Strukturu"nın "Qeyd" hissələri ləğv edilsin.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111 (Cild I)) ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi"nin "Qeyd" hissəsi ləğv edilsin.
- "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli 266 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1365 (Cild I)) 3-cü hissəsi ləğv edilsin.
- "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğvi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1626 (Cild I)) 3-cü hissəsi ləğv edilsin.
- "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturunu, işçilərinin sayı və əməkhaqqı fondunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Na-

zirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 173 (Cild I)) 4-cü hissəsi ləğv edilsin.

- "Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 oktyabr tarixli 425 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1672 (Cild I)); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədə olmayan müddətinin dayandırılması və ya onun ləğvi edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1877 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.
- "Dövlət ekoloji ekspertizasının həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilmə-

si barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 182 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.

- "Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.
- "Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 354 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1088 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.
- "Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 sentyabr tarixli 362 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1096 (Cild I)) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 189

QƏRAR

Bakı şəhəri, 2 aprel 2024-cü il

Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci bəndində uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərar alır:

- Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hü-

quqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilsin.

- "Azərbaycan Milli Konservatoriyasının Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının "Hüquqi şəxslər

dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə [www.azerbaijan-news.az](#) və [nk.gov.az](#) saylarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 191

QƏRAR

Bakı şəhəri, 2 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai işə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edilməsi haqqında

"Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə tomasda olan material və məmulatların istehsalı və emalına həyata keçirilən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin təminatı və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası"nın və "Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu qiymətləndirməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərar alır:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublika-

sının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440 (Cild I)); 2024, № 1, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai işə, məişət və digər növ xidmət Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

- 19.2-ci bənddən "və ya təsdiq edildikdə" sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:
"Yarmarkalar, sərgilər və xeyriyyə tədbirləri çərçivəsində təşkil edilən satış obyektlərinin, ilkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və soyay satışları vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfatlarının qeydiyyatı tələb olunmur".
- 19.5-ci bənddən "və ya təsdiq olunmasına" sözləri çıxarılsın.

dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə [www.azerbaijan-news.az](#) və [nk.gov.az](#) saylarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 193

QƏRAR

Bakı şəhəri, 2 aprel 2024-cü il

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 noyabr tarixli 2348 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 noyabr tarixli 2348 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərar alır:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 967 (Cild I)) ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin haqqı hərbi xidmətə qəbul edilən və ya

bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası"nın 1-ci hissəsindən "Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin," sözləri çıxarılsın.

- "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissədən "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə," sözləri çıxarılsın;
2.2. həmin Qərarla təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşın-

ması Qaydası"nın 1-ci hissəsindən "Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin," sözləri çıxarılsın.

- "Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunma qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illerinə görə əlavə faizləndirilməsi üçün onların xidmət illerini hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 658 (Cild I)) 2-ci hissəsindən "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə," sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 192

QƏRAR

Bakı şəhəri, 2 aprel 2024-cü il

"Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövrü hesabat forması"nın və "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 366 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərar alır:

"Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövrü hesabat forması"nın və "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 366 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1471 (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:

- 3-cü hissə üzrə:
 - 1.1. birinci abzasda "müəssisələrinə" sözü "hüquqi şəxslərə" sözləri ilə əvəz edilsin;
 - 1.2. 3.1-ci bənddə "kəğız və elektron daşıyıcılarında" sözləri "mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıkları qrantların reyestri (bundan sonra - Reyestr) vasitəsilə" sözləri ilə əvəz edilsin;
 - 1.3. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.2. Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı Reyestr vasitəsilə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılaraq, elektron daşıyıcıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər."
 2. 4-cü hissədə "müəssisələr" sözü "hüquqi şəxslər" sözləri ilə əvəz edilsin.
 3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
"5. Reyestrin aparılması qaydası təsdiq ediləndə bu Qərarın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilmiş hesabatlar müvafiq qaydada kəğız və elektron daşıyıcılarla təqdim edilsin."
 4. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövrü hesabat forması" üzrə:

- 3-cü, 4-cü, 13-cü (birinci halda) və 14-cü hissələrdən "təşkilat" sözü çıxarılsın;
- 6-cı, 7-ci, 13-cü və 14-cü hissələrdə "orqan" sözü "mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxs" sözləri ilə əvəz edilsin;
- 13-cü hissədən "(bundan sonra - podratçı, məsləhətçi, qeyri-hökumət təşkilatı və s.)" sözləri çıxarılsın;
- 25-ci hissə ləğv edilsin;
- 28-ci və 29-cu hissələr aşağıdakı redaksiyada verilsin:

28.	Layihə çərçivəsində nəzərdə tutulan və yerinə yetirilən işlər arasında fərq və həmin fərqi aradan qaldırılması ilə bağlı götürülən tədbirlər
29.	Benefitsiarn dövlət xəzinədarlığının icazəsi ilə istifadə etdiyi bank hesabı

"Əlavə qeydlər" hissəsində "dövlət orqanında" sözləri "mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxs" sözləri ilə əvəz edilsin.

- Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması" üzrə:
 - 3-cü, 4-cü, 13-cü (birinci halda) və 14-cü hissələrdən "təşkilat" sözü çıxarılsın;
 - 6-cı, 7-ci, 13-cü və 14-cü hissələrdə "orqan" sözü "mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxs" sözləri ilə əvəz edilsin;
 - 13-cü hissədən "(bundan sonra - podratçı, məsləhətçi, qeyri-hökumət təşkilatı və s.)" sözləri çıxarılsın;
 - 25-ci və 26-cı hissələr aşağıdakı redaksiyada verilsin:

25.	Layihə çərçivəsində nəzərdə tutulan və yerinə yetirilən işlər arasında fərq və həmin fərqi aradan qaldırılması ilə bağlı götürülən tədbirlər
26.	Benefitsiarn dövlət xəzinədarlığının icazəsi ilə istifadə etdiyi bank hesabı

"Əlavə qeydlər" hissəsində "dövlət orqanında" sözləri "mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxs" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu postmünaqişə dövründə regionda mövcud vəziyyəti müzakirə ediblər

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin NATO Parlament Assambleyasındaki nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regionda hazırkı vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan ilə Türkiyə arasında mövcud münasibətlərin gücləndirilməsi üçün potensialı artırmağa çalışmaq istəyini bildirdi. Çavuşoğluna təşəkkür edib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu diqqətə çatdırılıb. Xüsusilə ölkəmizdə keçirilən növbədənkonar prezident seçkilərindən sonra baş



tutan andiçmə mərasimində dövlətimizin başçısının TDT ilə bağlı söylədiyi tarixi fikirlərin təşkilatın inkişafı ilə bağlı söylərimizin bundan sonra da davam etdiriləcəyini sübuta yetirdiyi vurğulanıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan ilə Ermonistan arasında sülh prosesi, aparılan danışıqlar və mövcud çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov bölgədəki uzaqda yerləşən bir sıra dövlətlərin regional sülh və inteqrasiya

söylərinə, habelə kövrək normallaşma prosesində təhdid törədən birtərəfli mövqeyə nümayiş etdirməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

M.Çavuşoğlu ölkəmizdə səfərdən, aparılan faydalı fikir mübadiləsindən, habelə nümayiş olunan yüksək qonaqpərvərlikdən məmnunluq duyduğunu ifadə edib.

O, bundan əvvəl Türkiyənin xarici işlər naziri qismində fəaliyyəti dövründə olduğu kimi, hazırkı vəzifəsinin icrası zamanı da iki ölkə

arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində söylərinə əsaslanaraq diqqətə çatdırıb.

Regional sülh və təhlükəsizliyin bərqərar olunmasına tövədiyə təhdidlərlə bağlı Azərbaycanın haqlı mövqeyinin və narahatlıqlarının öz növbəsində Türkiyə tərəfindən də daim dəstəkləndiyi vurğulanıb.

Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daxili işlər naziri Hacıqabul rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsinə növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazir əvvəlcə Hacıqabul rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə böyük hörmət və ehtiramla anıb.

Sonra rayon polis şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarından qəbul edilən 87 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərini həll etmək üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həll olunması ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sırası və kiçik rəis heyətinə xidmətə qəbulu bağlı sıra baxışı keçirib. 32 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 109 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.



Azərbaycanla Türkmənistan prokurorluqları arasında əlaqələr yüksək səviyyədədir

Türkmənistan baş prokurorunun müavini Rəhim Atayev rəhbərlik etdiyi nümayəndə heyəti baş prokuror Kamran Əliyevin davatılı Bakıda keçirilən Xəzər dənizinin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Baş prokurorluqda keçirilən görüşdə qonağı səmimi salamlayan Kamran Əliyev Türkmənistanın Azərbaycan üçün yaxın dost ölkə olduğunu qeyd edərək dövlət başçılarının söylədiyi nəticəsində



dövlətlərarası münasibətlərin bütün sahələrdə, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulanıb.

Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpə olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpə və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Səmimi qəbulu görə təşəkkürünü ifadə edən Rəhim Atayev ölkəsinin prokurorluq orqanlarının Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulanıb.

Baş prokurorun müavini Xəzər dənizinin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün uğurlu keçməsinə vurğulanıq, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da davam etdiriləcəyini əminlik ifadə edib.

Görüşdə Türkmənistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Qurbanməmməd Elyasov da iştirak edib.

Bakıda Xəzər dənizinin baş prokurorluqlarının beştərəfli görüşü təşkil olunub



Aprelin 4-də Bakıda "Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqozmolar: dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının stratejiyaları" mövzusunda Xəzər dənizinin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın baş prokurorlarının müavirlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli of-talmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Qonaqlar Şahidli xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsinə anıblar.

Görüşdə baş prokuror Kamran Əliyev çıxış edərək nümayəndə heyətlərinə ölkəmizdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan bölməsində ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və proqnozlaşdırılması sahəsində uğurlu dövlət siyasətini həyata keçirdiyini vurğulanıb.

Həmin strateji kursun davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin

2023-cü il 25 dekabr tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirildiyini, o cümlədən bu ilin noyabrın 11-dən 24-dək dövlətimizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edəcəyini diqqətdə saxlayıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri, bu sahədə prokurorluq orqanlarının rolu, o cümlədən 2006-cı il 12 avqust tarixli "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası çərçivəsində əməkdaşlığın vacibliyini vurğulanıb.

Baş prokuror Kamran Əliyev bildirib ki, 2020-ci ildə ərazilərimiz erməni işğalından azad edildikdən sonra ölkəmiz digər çağırışlarla üzləşib. İşğal dövründə Azərbaycanın şəhər və kəndləri Ermonistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, bütün mədəni və dini abidələr, məscidlər təhqir və qarət edilib.

Ermonistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırıb, urbid, kultursid və ekosisid cinayətləri törədib. Baş prokuror bildirib ki, işğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpə işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlayıb.

Bundan başqa Kamran Əliyev martın 22-də Moskvada "Crocus City Hall" konsert zalında baş vermiş dəhşətli terror aktı-

nı şiddətlə qınayaraq terrorçuluqla mübarizədə söylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək Xəzər dənizində biorekursların azalması, dəniz mühitinin çirklənməsi, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi və dəniz ekosistemlərinin deqradasiyasını qeyd edərək ölkəmiz tərəfindən Xəzər dənizinin ətraf mühitinin mənfəətləri minimuma endirmək üçün xüsusi mühafizə olunan təbii ərazilər şəbəkəsinin yaradılmasından, brakonyerliklə mübarizə ilə yanaşı, dəniz biorekurslarının bərpası və artırılmasına yönəldilmiş işlərdən, o cümlədən dəniz ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitində neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi ekspedisiyaların keçirilməsindən danışıb.

İclasda baş prokurorun müavini Elmar Camalov, İran İslam Respublikası baş prokurorunun müavini Qulam Abbas Toriki, Qazaxıstan Respublikası baş prokurorunun müavini Jandos Umiraliyev, Rusiya Federasiyası baş prokurorunun müavini Pyotr Qorodov və Türkmənistanın baş prokurorunun müavini Rəhim Atayev Xəzər dənizində ekoloji hüquqozmolarla qarşı mübarizədə prokurorluqların rolu ətrafında çıxışlar edərək bu sahədə aktual problemlərə toxunublar.

Bununla da Xəzər dənizinin baş prokurorluqlarının Bakı görüşü yekunlaşıb.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər



Aprelin 4-də Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, ölkəmizdəki dini konfessiyaların rəhbərləri hər dəfə həmrəylik nümayiş etdirirlər və bu gün birlikdə iftar açılar.

Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq

modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit, demək olar ki, heç bir yerdə yoxdur. Dua edib ki, Allah-taala bu birliyi əminliklə qoruyub saxlasın. Vurğulanıb ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrışdırıcı yola yol verilmir. Bu, bizim həyat tərzimizdir, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçımız İlham Əliyevin uğurlu davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir.

"Mehribanlığımıza, həmrəyliyimizə izn verən Allah-

taala, şərait yaradan isə müdrik rəhbərimiz Prezident İlham Əliyevdir. Ruzi-bərəkət, sağlamlıq, firavanlıq da mehribançılıq olan yerdədir. Həmrəylik göstərməklə biz, həm də dövlətimizi dəstəkləməli oluruq. Bizə istəməyən qüvvələr çöxdür. Bir olmalıyıq ki, şəp qüvvələrlə mübarizə apara bilək", - deyər Şeyxülislam Allahşükür Paşazadə vurğulanıb.

Şeyxülislam bildirib ki, cari ilin may ayında Bakıda Ümumdünya Mədəniyyət Forumu keçiriləcək. Bu mötəbər tədbirdə yüksək səviyyəli rəsmilər,

beynəlxalq nümayəndə heyətlər, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərlə bərabər dünyanın 38 dövlətindən din xadimləri də iştirak edəcəklər. Onun sözlərinə görə, din xadimləri bir araya gələrək panel iclaslar vasitəsilə islam dini ilə əlaqədar global məsələləri müzakirə edəcəklər.

Çıxışının sonunda Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın təmsilində xalqımızın salamatlığı, əmin-amanlığı üçün dualar edib. Sonda iftar süffəsi verilib.

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

ABŞ və Aİ Qafqazda ayırıcı xətlər yaratmağa can atırlar

Üçtərəfli görüşdə Ermənistanı dəstək verilməsi regionda sabitliyi poza bilər

Aprelin 3-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığında Azərbaycanın üçtərəfli görüşdən narahatlığı bir daha ifadə olunub. Dövlət başçısı qeyd edib ki, ondan əvvəlki məlumat əsasında, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistanı dəstək və bəzi hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhəddə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xəfti ilə və ABŞ büdcəsi hesabına Ermənistanı silahlandırması kimi məsələlər də müzakirə olunub.



Ölkə rəhbəri anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatları artırmaq istədiyini vurğulayıb.

Prezident İlham Əliyevin qənaətinə görə, bu gün keçirilən planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxribə salınması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və notisi etibarlı gərginliyin yaranmasına gətirib çıxaraçaq.

Entoni Blinken isə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüşün Azərbaycanı tərəfdər narahatlıq doğurduğuna dair xəbərlər aldığı və bu xüsusda Prezident İlham Əliyevlə danışıq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. ABŞ rəsmisi üçtərəfli görüşün Azərbaycanı qarşı etmədiyini vurğulayıb. Sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələləri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi ilk növbədə Azərbaycanın beynəlxalq birlikdə qazandıqı nüfuzdan irəli gəlir. Bu, dövlət başçısının mövqeyinin, sözünün nə dərəcədə diqqətə alınmadığını nümunəsidir.

E.Blinkenin ABŞ Administrasiyasında statusuna görə yüksək şəxs olduğunu deyən deputat əlavə edib ki, telefon zəngi Brüsseldə keçiriləcək üçtərəfli görüşə bağlı Azərbaycanın narahatlığı xəbərinin ABŞ-ni də narahat etdiyindən xəbər verir: "Görünən odur ki, rəsmi Vaşinqton Azərbaycanın bu görüşdən narazı qalmaması üçün öndən gələnidir. Danışmalar zamanı bildirildi ki, görüşə ancaq Ermənistanın daxili məsələləri ilə bağlıdır. Bununla belə Prezident İlham Əliyev Azərbaycanın haqlı narahatlığını ABŞ rəsmisinin diqqətinə çatdırdı".

A.Mirzəzadə vurğulayıb ki, Ermənistanın silahlandırılması, onun iddialarına siyasi cəhətdən dəstək verilməsi regionda yeni gərginlik ocağının yaradılmasına gətirib çıxarır.

Deputat sonda bugünkü görüşdə Azərbaycanın narahatlığına səbəb olacaq qərarların qəbul edilməyəcəyinə ümid etdiyini də bildirib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Rəsmi İrəvan keçmişin acı nəticələrini yaddan çıxarmamalıdır

Ermənistan bir sıra Qərb ölkələrinin və beynəlxalq təşkilatların dəstəyi, himayəsi və təhriki ilə Cənubi Qafqazda yenidən münaqişə yaratmaq niyyətindədir. Son aylar Nikol Paşinyan hökumətinin atdığı addımlar belə deməyə əsas verir.

Azərbaycan xalqı bütün tarixi boyu sülhsevərliyi, humanistliyi ilə nümunə olub. Dövlətimiz bəzi ermənipərəst Qərb ölkələrinin və beynəlxalq təşkilatların müdaxilələri və səyləri nəticəsində otuz ilə yaxın düşmənlə qarşılaşmışdır. Dövlətimiz bəzi ermənipərəst Qərb ölkələrinin və beynəlxalq təşkilatların müdaxilələri və səyləri nəticəsində otuz ilə yaxın düşmənlə qarşılaşmışdır. Dövlətimiz bəzi ermənipərəst Qərb ölkələrinin və beynəlxalq təşkilatların müdaxilələri və səyləri nəticəsində otuz ilə yaxın düşmənlə qarşılaşmışdır.

Görünür, iki yüz ildən çoxdur ki, kölgəsinə sığındığı ölkələrin verdiyi yardımlarla zəifliyini ört-basdır etməyə çalışan, fürsət düşəndə məkrli planlarını həyata keçirmək üçün hər cür vəhşiliyə əl atan ermənilər sülh, əmin-amanlıq şəraitində yaşaya bilmirlər. Ən acınacaqlısı odur ki, məğlubiyyətlərindən notisi çıxarıb özge torpaqlarından gözlemlərini çökürdülər. Şər eməllərinə ortaq olan ölkələr erməni xislətinə, məkrinə bələddirlər. Odur ki, Cənubi Qafqazın dinc günlərə qədəm qoymasına əngəl törətmək üçün onlardan istifadə edilir. Ermənilərin dəyirmanına su tökən Qərb ölkələri onu da görürlər ki, Azərbaycan bu regionun lider dövlətidir. Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün əsas təminatçısı olan qüdrətli ölkədir. Ermənipərəst mövqe nümayiş etdirən Qərb ölkələri regionda dayanıqlı sülhün təmin olunmasına süni əngəllər yaratmağa cəhd göstərirlər.

Daxili problemlərin məngənəsində sıxılmış, Azərbaycan

cana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi təxribatlar, eləcə də başladığı və sonunda məğlub olduğu Vətən müharibəsində itkiləri notisində ordusu zəifləmiş Ermənistan Azərbaycanın açdığı sülh qapısından içəri keçməkdən boyun qaçırır. Halbuki düşməni girdabdan xilas olmaq, dirçəliyi üçün sülhə böyük ehtiyacı var.

Siyasi, iqtisadi, hərbi cəhətdən güclü dövlət olan Azərbaycanı qarşı nə zaman hərbi təxribatlar törətməyə cəhd göstərsə, bunun ziyanını ona silah-sursat, hərbi texnika verərək guya arxa duran, qahmar çıxan, əslində isə, öz məqsədləri naminə istifadə edən ölkələr deyil, Ermənistanın özü çəkir.

2016-cı ildə baş verən Aprel döyüşlərində, 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun peşəkərligi, rəşadətli, qəhrəmanlığı dillərdə dastan oldu. İşğalçı ölkənin silahlı qüvvələri döyüş meydanlarında fərarlik etdilər, oğsur və zabitlərimizin qarşısında ağ bayraq qaldıraraq aman dilədilər. Lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun böyük qələbə qazandıqı gün - 2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyev xalqı müaricətimdə bildirdi: "Terrorçular cəzalandırıldı və bir daha Ermənistanı göstərdi ki, onların istənilən təxribatına layiqli cavab verəcəkdir".

Təəssüf ki, Ermənistan aldığı dərsərdən notisi çıxarmır. Təəssüf ki, Ermənistan aldığı dərsərdən notisi çıxarmır. Təəssüf ki, Ermənistan aldığı dərsərdən notisi çıxarmır.



lari, habelə digər ağır atəş vasitələrinin cəmləndirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, son vaxtlar Ermənistanın Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrinin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı məlumatların sayının artması özünü büruzə verir.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında vurğulanı: "Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanı qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq". Bəyan edilib ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyəti tamamilə Ermənistan və onun havadarlarının üzərinə ödəyəcəkdir.

Azərbaycan Ordusu hərbi cəhətdən güclüdür. Əsgər və zabitlərimiz peşəkərdirlər, qətiyyətlidirlər, cəsurdurlar. Vətən deyəndə böyükdən-küçüyə hər kəs ayağa qalxır, xalq, dövlət bir yumruq kimi birləşir. Odur ki, düşmənlə qüvvələrinin qarşılaşmağı istəyərsə, təxribatlar törətməkdən

çəkinməzsə, Ermənistan yenə də layiq olduğu cavabı alacaq. Azərbaycan Müdafiə Nazirliyinin növbəti məlumatı da bunu təsdiq edir. Ermənistan silahlı qüvvələrinin sənəq, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyənləşdirilmiş izləmə-müşahidə vasitələri 200-dən çox optik-elektron və müşahidə kameraları bölünməzimiz və müliki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kəşf üsulları hazırlanaraq 480 kilometrə qədər məsafədə 10-15 və 20-30 metr hündürlükdə quraşdırılıb. Bildirilib ki, Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların təbii qüvvələri ilə sənəq quraşdırılıb.

Xarici himayədarlarının feiləni uyan rəsmi İrəvan çox da uzaq olmayan keçmişin acı təcrübələrini unutmamalı, Azərbaycanın Ermənistanın bütün təxribatlarına tutarlı cavab verməyə qadir olduğunu ermənilər yaddan çıxarmamalıdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Qərb Ermənistanı revanşizmi gücləndirir

"ABŞ-nin Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi 5 aprel konfransının "mahiyət"ini izah etməsi və narahatlıq üçün heç bir əsas olmadığı barədə fikirləri arxayınlaşdırma əsas verir. Bu gün ABŞ və bütövlükdə Qərb Rusiyaya Cənubi Qafqazdan çıxarmaq üçün bütün mexanizmlərini işə salıblar. Ermənistanı da elə bu məqsədlə faydalanmaq istəyirlər. Rusiya və İran isə bu məsələlərdə kənar müşahidəçi statusunda qalacağına inanmaq mümkün deyil".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Rusiya ilə Qərb arasında düşmənlilik münasibətləri artıq pik həddə çatıb: "Ukrayna cəbhəsində reallaşan konfransiya mühitinin Cənubi Qafqaza transformasiyası istiqamətində addımlar atılır. Bu addımların müəllifi Ermənistan, eləcə də Fransa başda olmaqla Qərb dairələridir. Bu qüvvələr Rusiyaya Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensiallarını işə salıblar. Bu gün Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı da bu məqsədi daşıyır".

Deputat qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözcüsünün 5 aprel konfransının mahiyyəti ilə bağlı ortaya qoyduğu fərqli mövqelər saxtadır: "Guya konfransda sırf iqtisadi məsələlərin, Ermənistanı keçiriləcək islahatların, demokratik prinsiplərin təbii qüvvələri ilə bağlı açıqlamalar tamamilə yaldızdır. ABŞ-Aİ-Ermənistan müştərek konfransında Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsinə aparılmayacağı inandırıcı deyil".

Elman Nəsirovun sözlərinə görə, İran bu məsələdə hələ ki, passivlik nümayiş etdirir: "Halbuki İranın maraqlarına zidd olan üçüncü tərəflər - ABŞ və Fransa gəlişi qonşuluğuna çıxıb. Bunun rəsmi Tehran üçün necə ciddi problemlər yaradacağı proqnozlaşdırmaq çətin deyil. Rusiyanın buna görə real təsir və təzyiqli mexanizmlərin Ermənistanı münasibətdə işə salacağı tədbirlər özünü çox gözəltməyəcək. Hər kəsə məlumdur ki, Rusiya Ermənistanı ciddi təsir imkanlarına və potensialına malikdir".

Deputat söyləyib ki, Prezident İlham Əliyev Blinkenlə telefon danışığında regionda baş verən son proseslərə, Fransanın Ermənistanı silahlandırması və bu silahlanma nəticəsində regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlərin yaranmasına diqqət cəlb edib. Qeyd edib ki, Azərbaycan sülh prosesinə sadıqdır. Ermənistan isə bu istiqamətdə real bir iş görmür. Əksinə, Qərbdən gələn dəstək fonunda, xüsusilə də 5 aprel danışıqları ilə Ermənistanı revanşizm daha da gücləndirir ki, bu da regionda növbəti müharibəni labüd edər.

"Baş verənlərə görə məsuliyyət Ermənistanın və ona himayədarlıq edənlərin üzərinə düşür. Azərbaycan bu istiqamətdə diplomatik fəaliyyətini gücləndirir. Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verib. Azərbaycan sülh istəyir, amma lazım gələrsə, müharibəyə də hər zaman hazırdır. Biz güclü orduya və iqtisadiyyata, vətəndaş həmrəyliyinə sahibik. Belə olan halda Azərbaycanla təzyiqli dilində danışıq sadəcə siyasi dəlilikdir", - deyər müşahibimiz söyləyib.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Qərb ölkələri çirkin məqsədlərinə çata bilməyəcəklər

Daim Qərb ölkələrinə yalvar-yaxar edib yarımağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyan fevral ayının sonlarında verdiyi mübahisələrdə ermənilərin gələcəyindən ürək dolusu danışdı. Danışdıqlarından məlum olurdu ki, Qərb ölkələri yəndə ona şirin vədlər verərək bəşim aldadırlar. Şirin vədlərdən ruhlanan Paşinyan mart və aprel aylarında baş verəcək hadisələrin Ermənistanın gələcək taleyi və təhlükəsizliyi üçün həlledici xarakter daşıyacağını bildirmişdi. O, xüsusilə də aprel ayında Ermənistanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində önəmli addımların atılacağını vurğulamışdı. Həmin günlərdə baş nazirin dedikləri şəxsi maraqlara hesablanmış sözlər kimi də qəbul olunurdu.

Aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqı rəsmilərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılıb. Avropa Komissiyasının sədri Ursula Fon der Layen, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşdə hərbi paktın müzakirəsi edilməyi və qəbulu gözlənilir. Təbii ki, bu addım regionda onsuz da kövrək olan sülhə, sabitliyə ciddi təhdidlər gətirir. Xeyli müddətdir ki, ABŞ və başda Fransa olmaqla Qərb ölkələri Ermənistanı açıq şəkildə silahlandırır. Həm hərbi, həm maliyyə, həm də siyasi dəstəkdən ruhlanan Ermənistan bölgədə sabitliyi yenidən pozmaq üçün müharibəyə hazırlaşır. Hiss olunur

ki, həm bu dəstəkdən, həm də 5 aprel görüşündən cəsarətə gələn İrəvanda revanşizm əhvali-ruhiyyəsi artır. Bu, ABŞ və Aİ-nin Ermənistanla planlaşdırdığı 5 aprel görüşündən doğan nəticədir.

Son günlər baş verən hadisələr Paşinyan hakimiyyətinin aprelin 5-nə qədər planlaşdırdığı hərbi təxribatların hazırlıq prosesinə başladığını göstərir. Belə ki, Ermənistan Azərbaycanla sərhəd bölgəsinə canlı qüvvə və hərbi texnika toplayır. Bunu sübut edən videogörüntülər də yayılıb. Paşinyan hakimiyyətinin manipulyativ planları ifşa edilib. Görüş ərəfəsində belə uğurlu zəng rəsmi İrəvana yaxşı heç nə vəd etmir. Brüsseldə uğursuzluğa düşər olacağından qorxan Ermə-

nistan əl-ayağa düşərək canlı qüvvə və hərbi texnikanın Azərbaycanla sərhədə doğru hərəkət etdiyini gizlətməyə çalışır. Ermənistan Müdafiə Nazirliyi verdiyi izahatda bildirir ki, guya bu, Ermənistanın sərhədə qoşun toplanması yox, yeni hərbi sürücülərin təlimlərinin görüldüyüdür. Bu, növbəti erməni yalanından başqa bir şey deyil.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacıyev 5 aprel 2024-cü ildə Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərek konfransı ilə bağlı mediannın suallarını cavablandırarkən bildirib ki, Ermənistanın revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycanı qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləməsinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yaranmışdır. Bu zəmində biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstə-



tərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq.

Brüssel görüşünün regionda narahatlıqla qarşılanması göz önündədir. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında qeyd edilib ki, Avropa Sülh Fondu çərçivəsində Ermənistanı hərbi yardımın göstərilməsi planla-

rı və 5 aprel toplantısının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh səylərinə xələl gətirir. Bəyanatda vurğulanı ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur, regionda təşviq edilən, eyni zamanda çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.

Dövlət Departamentinin sözcüsü M.Miller isə mətbuat üçün brifinqdə ABŞ və Avropa İttifaqını Ermənistanla Brüssel toplantısını şərh edərkən fərqli fikirlər səsləndirib. Bildirib ki, bu görüşün diqqət mərkəzində Ermənistanı ticarət tərəfdaşlıqlarını şəxsləndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlıq dayanır. Millerin bu sözü də inandırıcı görünmür. Onun dedikləri Ermənistan Müdafiə Nazirliyinin "yeni hərbi sürücülər təlim keçir" fikri ilə üst-üstə düşür. Bir-birini bənzəyən hər iki məlumat həqiqətdən çox uzaq olan yalanlardır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu gün Qərb rejimləri Ermənistanı Azərbaycanla sərhədə mübahisəli ərazi məsələləri ilə bağlı birtərəfli qərarlar qəbul etməyə təhrik edir. Onlar Ermənistanı mübahisəli ərazi məsələləri ilə bağlı birtərəfli qərarlar qəbul etməyə təhrik edir. Onlar Ermənistanı mübahisəli ərazi məsələləri ilə bağlı birtərəfli qərarlar qəbul etməyə təhrik edir. Onlar Ermənistanı mübahisəli ərazi məsələləri ilə bağlı birtərəfli qərarlar qəbul etməyə təhrik edir.

cələrə gətirib çıxara bilər. Bunu informasiyalara çıxışı olan hər kəs anlayır".

Torpaqlarımızın işğal dövründə ABŞ və Aİ qəsbkarlığa son qoyulması üçün heç bir addım atmadı. Uzun illər ərzində Azərbaycanı kömək məqsədilə heç bir tədbir keçirmədi. Əksinə, iş-gücü müxtəlif yollarla və vasitələrlə işğalçıya dəstək vermək oldu. Ermənistanın tamamilə viran qoyub, darmadağın etdiyi, kütləvi şəkildə minalarla çirkləndirdiyi yaşayış məntəqələri-mizlə bağlı da heç nə etmədi. Azərbaycanı mina probleminin həlli ilə bağlı hər hansı dəstək vermədi, bir kəndin bərpasına əl uzatmadı. ABŞ və Qərb ölkələri ikiüzü, çirkin siyasətlərini bu gün də davam etdirirlər. Azərbaycanın müharibədən sonrakı sülh səylərini zərər vurmağa yönəlmiş addımlar atmağa çalışır. Amma onlar buna nail ola bilməyəcəklər. Çünki həqiqət qılınc kimi yalanları kəşib doğrayır. Azərbaycan həmişə həqiqətin yanında. Həqiqətin tərəfində olanlar qalib gəlirlər. Odur ki, Qərb ölkələri çirkin məqsədlərinə çata bilməyəcəklər.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Antiazərbaycançı şəbəkənin qəsd planı iflasa məhkumdur

Fransa destruktiv siyasəti ilə özünü daha acınacaqlı vəziyyətə salacaq

Son illər Fransanın firsət əldə etdiyi bütün kürsülərdən Azərbaycana qarşı əsassız çıxışlarının şahidi oluruq. Fransızlar nəinki çıxışlar edir, həttə ölkəmiz əleyhinə ədalətsiz, qərəzli qətnamələrin qəbuluna çalışırlar, müxtəlif tribunallarda bəyanatlar səsləndirirlər.

Erməni lobbisinin pulundan istifadə edən bu ölkənin siyasətçiləri bunun qarşılığında Ermənistanla gəyən dostluq əlaqələrini daha da möhkəmləndirir, onu tənqidlərə təhrik edərək yenidən müharibə ocağı yaratmağa cəhd göstərirlər. Amma unudurlar ki, məğlub Ermənistan ordusunun Azərbaycanın Silahlı Qüvvələri ilə yenidən üz-üzə gəlməsi bu ölkəni məhvə aparar.

Elə aprelin 5-də keçiriləcək üçtərəfli görüş əfəsinə Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər də qətiyyətlə təsəvvürə gətirilməlidir. Bu, rəsmi Parisin riyakar, ermənipərəst siyasət yürütdüyünü sübut edən nümunələrdən biridir.

Milli Məclisin deputatı Kamilə Əliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnen Parisdə ABŞ Dövlət katibi ilə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız itihamlar rəsmi Parisin Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq, Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına mane olmaq siyasəti həyata keçirmək istəyinin bariz nümunəsidir.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxladığı zaman azərbaycanlılara qarşı soyqırım aktları törəndə, bir milyon soydaşımızı



doğma evindən qovanda Fransa İrəvana təzyiq göstərmək əvəzinə bu ölkəni müdafiə edib: "Fransa bu gün də bu cür cinayətlər törətmiş Ermənistanı sülhsevər dövlət kimi qələmə vermək niyyətindədir. Ermənistan silahlılandırıb Fransa və müttəfiqləri Cənubi Qafqazda ikinci Ukrayna cəbhəsi açmaq məqsədi güdürlər. Bu gün də ABŞ-Aİ-Ermənistan arasındakı görüşdə Ermənistanın silahlandırılması və Azərbaycana təsir göstərmək niyyəti nəzərdə tutulur".

K.Əliyeva bildirib ki, Azərbaycanın dünyada artan nüfuzu Fransa və bir sıra Qərb dövlətlərini çox narahat edir. Ölkəmizin COP29 kimi nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etməsi əfəsinə Fransanın bu cəhdləri Azərbaycanın nüfuzuna zərbə vurmaq məqsədi güdür.

Parisin ölkəmizə qarşı düşmənçilik siyasətinin nə ona, nə də havadarlığı etdiyi Ermənistanla fayda verəcəyini vurğulayan deputat qeyd edib ki, beynəlxalq ələmdə onsuz da nüfuzunu itirən Fransa Azərbaycana qarşı həyata keçirdiyi destruktiv siyasəti səyində daha acınacaqlı duruma düşəcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Ermənistan indi də Qərbin plasdarmı olmaq istəyir

"Qarşı tərəflərin başqa don geyindirməyə çalışmalarına baxmayaraq, Brüsseldə keçiriləcək ABŞ-Aİ-Ermənistan müştərək konfransının ölkəmizin əleyhinə yönəldiyi açıq-aşkar ortadadır. Fransanın Avropa və xarici işlər naziri də amerikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı hədələməklə, bizi hədəfə almaqla bunu bir daha etiraf edib.

Lakin Ermənistanı yeni müharibəyə hazırlayan, revansizmi təşviq edən qüvvələrin tənqidi cəhdləri heç bir nəticə verməyəcək".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev ABŞ-nin Dövlət katibi Entoni Blinkenlə telefon danışığında Parisin destruktiv və təhrikedici addımlarını xüsusilə olaraq vurğulayıb. Azərbaycanın müxtəlif diplomatik kanallarla bu konfransın təxirə salınmasını əsaslandırmasına baxmayaraq bunun nəzərə alınmaması Qərbin Cənubi Qafqazda sülhün bərqərar olmasına maraqlı olmadığını deməyə əsas verir. Onlar Brüsseldə bir araya toplanaraq Azərbaycana qarşı addımlar atmağa, regionda ikinci cəbhə açmağa çalışırlar.

Deputat qeyd edib ki, ABŞ kimi dünyanın ən güclü dövlətinin ikinci adamının Prezident İlham Əliyevə zəng etməsi və vəziyyəti izah etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə olan nüfuzunun və çəkisinin göstəricisidir: "Azərbaycan regionun ən güclü ölkəsidir, 44 günlük Vətən müharibəsinin qalibi olan və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbəşinə yerinə yetirən dövlətdir. Bu dövləti idarə edən, onu indiki gücünə çatdıran, nüfuz sahibinə çevirən isə Ali Baş Komandanımızdır. Yeni ABŞ bütün bunları nəzərə almamış deyil. Həm də Qərb Azərbaycanın doğru hədəfə vurduğunu fərqləndirir".

Aydın Hüseynov vurğulayıb ki, sözlükdən konfransda iştirak edəcək tərəflərin orada imzalanacaq sənədlərin Azərbaycan əleyhinə olmadığını haqq açıqlamaları ağ yalandır: "Xüsusilə hələ sülh sazişinin imzalanmadığı bir vaxtda söhbət Ermənistanla



dəstəkdən gədisə, burada hədəf kim ola bilər?! Əlbəttə ki, Azərbaycan. Üstəlik, ABŞ, Aİ və Ermənistan Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlıdır. Ermənistanın, eyni zamanda Qərbin bu ölkədəki hədəfi uzunvədəli deyil, rəsmi İrəvan qısa zaman ərzində öz istəyinə çatmağa niyyətindədir. Amma mövcud maneələrə aşımaq üçün ona Qərbin dəstəyi lazımdır. Rusiyadan qurtulmaq istəyən Ermənistan həm də Avropanın və ABŞ-nin haqqı dəstəyini qazanmaq istəyir. Bununla yanaşı, İrəvan sözə dəstək və edən Qərbin Ukrayna kimi Ermənistanı da yarı yolda buraxacağından qorxur. Ona görə də ölkənin gələcək bütün imkanlardan istifadə edib ki, Qərbi bütün mənalarda qazanmağa bilsin".

Deputat bu ssenarinin Ermənistanın bütövlükdə Qərbin sərəncamına verilməsini nəzərdə tutduğunu bildirib. Vurğulayıb ki, 30 il ərzində regionda Rusiyanın plasdarmı olan Ermənistan indi də Fransa başda olmaqla, Qərbin hərbi plasdarmına çevrilir: "Cənubi Qafqazda cərəyan edən geosiyasi oyunlar sanki üçüncü dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, əvvəlki status-quo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmışdı. Lakin bu oyunun qaydaları Prezident İlham Əliyev tərəfindən pozuldu. Nəticədə regionda yeni reallıq formalaşdı ki, Qərb və Ermənistanın havadarları da məhz bununla barışmaq istəmirlər".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Qərb Cənubi Qafqazı təhlükəyə sürükləyir

Nəticə isə Ermənistanla bəla başa gələcək

Azərbaycan qətiyyətli siyasət yürütməklə bölgədə qarşılıqlı etimad quruculuğunun, davamlı sülhün əldə edilməsi üçün mühüm addımlar atır.

Ancaq Bakının bu istiqamətdəki səyləri Cənubi Qafqazda maraqları olan bəzi xarici qüvvələrin qane etmir və məhz onların çirkin müdaxilələrinin nəticəsidir ki, hələ də Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb.

ABŞ, Fransa və bezi qərəzli Aİ ölkələrinin Ermənistanın təmsalında təcavüzkarla hərətərəfli himayə göstərmələri iki ölkə arasında normallaşmaya deyil, regionda müharibə fitilinin alovlandırılması kimi çirkin niyyətin həyata keçirilməsinə xidmət edir. Qərb təsisatları İrəvana siyasi, hərbi dəstək verərək onu revansə həvəsləndirir, ümumilikdə bölgəni təhlükəyə sürükləyirlər.

İrəvan sülh istəmir

Bütün bunlar Azərbaycana qarşı hələ də ərazi iddiası güdən, eləcə də separatizmi dəstəkləyən Ermənistanı yenidən ölkəmizlə müharibə etməyə cürətləndirməyə hesablanır.

Dünya da gördü ki, 44 günlük müharibədə 11 minə yaxın fərarisi olan Ermənistan ordusu Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, hərbi texnikası sıradan çıxarıldı. Hərbi ekspertlərin dəyərləndirmələrinə əsasən, psixoloji cəhətdən də böyük sarsıntı yaşayan Ermənistan ordusunun özünü gəlməsi isə yaxın bir neçə onillik ərzində mümkün deyil. Faktlar da göstərir ki, hazırkı vəziyyətdə İrəvanın öz gücünə arxayın olaraq ölkəmizə qarşı müharibə iştahasına qapılması, yumşaq ifadə etsək, gülüncüdür. O zaman bas Ermənistan özüni məhvəyə səbəb olacaq savaşa istəyinə salan nədir?! Təbii ki, başda Fransa olmaqla, Aİ ölkələrinin İrəvana verdiyi hərbi dəstək. Ermənistan elə düşünür ki, köhnə-külüş silah-sursat aldığı Qərb ağaları onun yerinə gəlib "dəmir yumruq"la da müharibə aparacaqlar...

Buna görə də son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin, zirehli texnikasının, artilleriya qurğularının, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə edilir. Aprelin 1-də Ermənistan tərəfinin Naxçıvan Muxtar Respublikası istiqamətində mövqelərini atəşə tutması da bir daha göstərdi ki, İrəvan qətiyyətlə sülh istəmir və davamlı hərbi tənqidlər törətməklə bölgədə müharibə alovu qalamaq məqsədi güdür.

Ancaq Ermənistan bir məqamı gözdə tutmur ki, necə ki, Vətən müharibəsində, anti-terror tədbirləri zamanı onu "dəmir yumruq"un ölkədən heç bir qüvvə xilas edə bilmədi, indi də belə olacaq.

Rəsmi Parisin Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək deyil, sülhə əngəl törətmək, regionda növbəti münasibətə ocağı yaratmaq niyyətində olduğu hər kəse məlumdur.

Əslrədir müstəmləkəçilik siyasəti yürüdü, Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv koloniasizmə siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmayan, öz müstəqilliyinə qovuşmaq istəyən xalqların azadlıq uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkməyən Fransanın, əslində, "erməni sevgisi"ndə də riyakarlıq, mənfəətpərəstlik, hiyləgərlik, mökr var. Emmanuel Makron hökuməti, doğrudan da, Ermənistanın gələcəyini, ermənilərin rifahını düşünməyib, rəsmi İrəvanın astanasında dayandığı sülhü əldə etməsinə nəinki əngəl olmağa çalışmaz, hətta bu istiqamətdə ona kömək göstərməyə söy edər.

Son illər müstəmləkəçilik siyasətində uğursuzluqlarla qarşılaşsa da, Fransa hökuməti xislətdən əl çəkib, ağız dolusu dem vurduğu demokratiyanı sözdə yox, əməldə göstərmir. Yəni ölkələrin əmin-amanlıq şəraitində yaşamasının üstündən xətt çəkmək üçün hər oyundan çıxır. Fransa verdiyi qərarlarla, aldığı addımlarla şübhə yeri qoymur ki, planı Cənubi Qafqazda suyu bulandıran, regionu savaşa meydanına çevirmək

Xarici havadarlarına arxalanıb sarsaq "Miatsum" ideyasının dalına düşərək, ağılsız addımlar atan erməni lobbisinə güvənərək 30 il ərzində işğal siyasətini davam etdirən Ermənistan sözün əsl mənasında özünü qara günə qoyub, dalan ölkəyə çevirib. Bölgədə reallaşdırılan bütün meqalayihələrdən uzaqda qalan İrəvan çıxış yolunu "yazıq erməni" cildində müxtəlif ölkələrdən ianə almaqda (əslində, pul dilənməkdə) görüb.

Bir tərəfdən Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamağına görə qərəzli Qərb ölkələrindən siyasi dəstək alan, digər tərəfdən də hər cür maddi yardımla təmin olunan Ermənistan 30 il müddətində ölkəmizlə münasibətlərin normallaşmasını yadırdı. Hadisələrin sonsuzadək onun xeyrinə sürəcəyindən arxayın düşdü, amma 2020-ci ildə "dəmir yumruq" bütün bir çirkin planları alt-üst etdi. Azərbaycan torpaqlarını işğaldan azad etməsi, suverenliyini təmin etməsi bölgədə yeni reallıqlara gətirib çıxardı.

Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çıxış yolu olmadığını da qəti şəkildə dikte edən bu reallıqların fonunda, nəhayət ki, Cənubi Qafqazda barış üçün tarixi fürsət yarandı. Azərbaycanın İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh təklif etməsi, beynəlxalq hüququ özündə ehtiva edən bəzə prinsipləri təqdim etməsi və bu istiqamətdə digər təşviqədiçilər atması iki ölkə arasında normallaşma mühitinin formalaşmasına bir-başba mühüm töhfələr verə bilər.



Fransa sülhə təhlükə yaradır

Məqsədinə çatmaq üçün bütün vasitələrə əl atır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına əngəllər yaratmağa, aranı qızıdırmağa cəhd göstərir. Emmanuel Makron hökumətinin bu gedişlə ilk növbədə özünü dost kimi göstərdiyi Ermənistanı zərbə altında qoyacağı isə, deyəsən, Nikol Paşinyan hökumətindən başqa hər kəse ayandır.

Aprelin 2-də Parisdə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnen ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı növbəti dəfə əsassız iddialar səsləndirərək Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərini bir daha təsdiqlədi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenə Azərbaycanın işğalçı iddialarını şərhləyərək vurğuladı ki, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlıyı öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransanın tərəfindən sülhpərəvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vəsiyyətçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir.

Ermənistanın silahlandırılması müharibə təhlükəsini artırır

Ancaq ötən müddətdə siyasi iradəyə malik olmayan Ermənistan Qərb dəstəklilərinin təhrikli ilə sülhdən yayınmaq üçün siyasi manipulyasiya və hərbi tənqidlərlə məşğul olub.

Avropa İttifaqının Ermənistanla gətirdiyi genişləndirilən monitorinq missiyası isə Ermənistanın, necə deyirlər, təcavüzkar davranışlarının daha aqressiv və təhlükəli hal almasına rəvac verib. Çünki Aİ missiyası bəyan etdiyi kimi, Ermənistanla Azərbaycan arasında etimad töhfə vermək əvəzinə ölkəmiz əleyhinə mövqə sərgiləyir, tərəf tutur. Hazırda da Aİ-yə üzv ölkələr tərəfindən Ermənistanın silahlandırılması bölgədə normallaşmanı sual altında qoyur və müharibə təhlükəsini artırır.

Hələ ki, Ermənistan konstitusion qaydada Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib, Azərbaycan ərazisi olan bəzi kəndləri qaytarmayıb, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində razılıq əldə edilməyib. Aİ və ABŞ-nin hansısa "təhlükəsizlik tominatı" Ermənistanın daha destruktiv mövqə tutmasına və yekunda sülh prosesinə zərbə vuracaq.

Bu gün Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının hərbi komponentləri ehtiva etməsi ilə bağlı məlumatlar var ki, bunun özü də Azərbaycan tərəfindən haqlı narazılığa və etirazla səbəb olur.

Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi zamanı dövlət başçısı bu məsələni onunla müzakirə edib. Azərbaycan Prezidenti söyləyib ki, məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistan hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransanın Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və tənqidlərə gətirib çıxaraçağını vurğulayıb.

Bir sözlə, qərəzli Qərb təsisatları Cənubi Qafqazda bölücü xətərlər gətirməklə bölgədə təhlükəli planlar həyata keçirməyə çalışırlar.

Ermənistan isə homin ssenari ilə Ukrayna da dar ayaqda tək qoyan eyni xarici qüvvələrin bölgədəki məşası rolunda çıxış etməyə, bir sözlə, özünü yenidən qara günə qoymağa həvəslə razı olub. Yəni Ermənistan regionda Rusiya-Qərb qarşudumasında yeni cəbhə açır, bölgədə sülhü təhlükə altında qoyur ki, bu hala qarşı digər region ölkələri İran və Gürcüstan da susqunluqlarını pozaraq qəti mövqelərini ortaya qoymalıdır.

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən ANAMA ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

Ermənistan tərəfindən işğal və hətta postmünaqişə dövründə ərazilərin minalanması, mina-tələlərin quraşdırılması, o cümlədən partlamamış sursatlarla həddən artıq çirkləndirilməsi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və

ekshumasiya işlərinin aparılması da ciddi maneə yaradır.

Bir çox halda Dövlət Komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində müxtəssis heyvətinin işləməsi üçün ərazilərin minalardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarımların yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və



ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir. Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan və itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir.

Dünya birliyi Ermənistanın mina terroruna göz yummamalıdır

Qarabağ münaqişəsi dövründə Ermənistan işğal etdiyi ərazilərdə yalnız həyat üçün vacib olan infrastruktur, yaşayış məskənlərini, tarixi mədəni irsi dağıdıb məhv etməklə kifayətlənməyib. Ermənilər işğal etdikləri torpaqların hər qarşını minalayıblar. İlk hesablamalara görə, həyrlər işğal etdikləri ərazilərə 1,5 milyondan artıq mina basdırıblar.

Elə bunun nəticəsidir ki, Azərbaycan ərazisi minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır. Ermənilər işğal dövründə sız və ikiqat, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Bu əzmi kimi qoyulan müxtəlif minaların altına partlayıcı qurğular da yerləşdirilib.

Xatırladaq ki, 1999-cü ildə "Piyadalarla qarşı minaların təbii, ehtiyatın toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədini daşıyır. Təəssüflər olsun ki, Ermənistan üzünə götürdü-yü beynəlxalq öhdəlikləri nəinki yerinə yetirmir, heç bu mənfur məzəndən ölənmək niyyəti belə yoxdur.

Vətən müharibəsi zamanı işğalçı Ermənistan qoşunlarını geri çəkəndə də ərazilərimizi minalayıblar. Münaqişə bitdikdən sonra işğalçıların yolundan istifadə edərək Azərbaycan ərazilərini minalamaqla bədnam hərəkatlarını davam etdiriblər. Ərazilərimizdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 2728 mina basdırıblar.

Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü

başladığı dövrdən indiyədək 3429 vətəndaşımız minalardan zərər çəkib. 357 nəfəri uşaq, 38 nəfəri qadın olmaqla 595 nəfər günahsız vətəndaşımız bu ölkənin mina terrorunun qurbanı olub.

Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsə də, bu xəritələr həmin ərazilərin kiçik bir hissəsini əhatə edir, məlumatların etibarlılığı isə cəmi 25 faizdir. Qeyd edək ki, son dövrlərdə baş verən mina hadisələrinin 55 faizdən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarında baş verib.

İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina terrorunun qurbanı olub. Minaya düşənlərdən 65 nəfəri həlak olub, 285 nəfər isə ağır yaralanıb. Ən dəhşətli də budur ki, həyrlər yalnız hərbi obyektlər olan əraziləri minalamaqla kifayətlənməyiblər. İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənar, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkənlərdə baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən Azərbaycana qarşı möv-cud etdikləri mina təhdidini nəzərə alaraq 2023-cü ildə Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanılıq İnkişaf Məqsədi kimi elan edib. Qoşulma Hərəkatına sədrlik etdiyimiz 4 il ərzində Azərbaycanın təşəbbüsü ilə Humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Təmas Qrupunun yaradılması razılaşdırılıb. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə UNESCO sivil münəfişlər zamanı mədəni irsin qorunmasına xüsusi bir istiqamət kimi minaların mədəni mülkiyyətə təsiri barədə xüsusi qətnamə qəbul edib.

2023-cü ildə Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanılıq İnkişaf Məqsədi kimi elan edib. Qoşulma Hərəkatına sədrlik etdiyimiz 4 il ərzində Azərbaycanın təşəbbüsü ilə Humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Təmas Qrupunun yaradılması razılaşdırılıb. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə UNESCO sivil münəfişlər zamanı mədəni irsin qorunmasına xüsusi bir istiqamət kimi minaların mədəni mülkiyyətə təsiri barədə xüsusi qətnamə qəbul edib.

4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat verərək bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidini qınamağa, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanın mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırıb.

Elşən QƏNİYEV,
"Azərbaycan"



Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər birgə bəyanat qəbul ediblər.

AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir:

"Biz - Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə birgə bəyanat verərək beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanılıq İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırıraq. Dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır.

Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir, mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlanmış Ermənistan bu ərazilərdə 1,5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla kəskin çirkləndirilib. Biz beynəlxalq ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətinə dəstək olmağa çağırıraq.

Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günə kimi 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir - 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır. Yalnız son 1 ay ərzində 3 nəfər Tərtər və Ağdamda minaya düşüb, onlardan 2-si gənclər - birinin 18, digərinin 29 yaşı var.

Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə üçün minalar yerləşdirməyə çalışmasıdır. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə üçün minalar yerləşdirməyə çalışmasıdır. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə üçün minalar yerləşdirməyə çalışmasıdır.

Bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatlar, xəritələr təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını son dövrlərdəki mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənar baş verməsi

- İmzalar:**
1. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu;
 2. Hafiz Sofixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi;
 3. Rey Kərimoğlu - Azərbaycan Minadan Zərərçəkənlərinin Müdafiə Liqası;
 4. Əliməmməd Nuriyev - Konstitusiyaya Araşdırmalar Fondu;
 5. Rauf Zeyni - Qeyri-Hökumət Təşkilatlarının Milli Forumu;
 6. Azar Allahveronov - "Avrasiya" Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyi;
 7. Əli İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi;
 8. Novella Cəfəroğlu - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi;
 9. Sevinc Orucova - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi;
 10. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyi;
 11. Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri;
 12. Səadət Bononyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi;
 13. Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi;
 14. Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası;
 15. Amin Məmmədov - "Sudan istifadə sahəsində müxtəssisələr" İctimai Birliyi;
 16. Rəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyi;
 17. Müqabil Bayramov - "Azərbaycan Kartoqrafları İctimai Birliyi";
 18. Təvəkkül İsgəndərov - "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyi;
 19. Çingiz Qənizadə - "Demokratiya və İnsan Hüquqları Komitəsi" İctimai Birliyi;
 20. Qorxmaz İbrahimli - "Biosfer" İctimai Birliyi;
 21. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi;
 22. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münaşibəsinin İnkişafı" İctimai Birliyi;
 23. Nadir Cəfərov - "Çıraq" Humanitar İctimai Birliyi;
 24. Aydın Kərimov - Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi;
 25. Aşof Əliyev - "Qarabağ qazıları" İctimai Birliyi;
 26. Mehdi Mehdiyev - "Qarabağ müharibəsi əilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi;
 27. Məhəbbət Həsənov - Çernobil Əlillər İttifaqı;
 28. Füzuli Rzaquliyev - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi;
 29. Zaur Quliyev - "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi;
 30. İradə Həsənova - "Soma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi;
 31. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi;
 32. Minadan zərərçəkən Məmmədov Zabil Ələstan oğlu;
 33. Minadan zərərçəkən Məmmədov Vidadi Vəli oğlu;
 34. Minadan zərərçəkən Zeynalov Telman Bəbir oğlu;
 35. Mina partlayışı nəticəsində həlak olmuş Əhmədov Yasin Ələsgər oğlunun ailə üzvü Əhmədov Ələsgər Əziz oğlu;
 36. Minadan zərərçəkən İsmayılov Polad Alish oğlu;
 37. Minadan zərərçəkən Məmmədov Azər Əhməd oğlu;
 38. Minadan zərərçəkən Əlizadə Həsənov Şahin oğlu;
 39. Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin Yaqub oğlunun ailə üzvü Yaqubov Elşən Yaqub oğlu;
 40. Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir Xəlil oğlunun ailə üzvü Qəhrəmanov Məhəmməd Xəlil oğlu;
 41. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm oğlunun ailə üzvü Hacıyeva Şəbnəm Şakir qızı;
 42. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firudin Məhərrəm oğlunun ailə üzvü Qədimzadə Tural Firudin oğlu;
 43. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfiqar Adışirin oğlunun ailə üzvü Hüseynov Adışirin Zülfiqar oğlu;
 44. Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydə Şakir qızının ailə üzvü Səfərov Samir Məhərrəm oğlu;
 45. Minadan zərərçəkən Əhmədov Toğrul Vilayət oğlu;
 46. Minadan zərərçəkən Əhmədov Orxan Kamil oğlu;
 47. Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zabil Qabil oğlunun ailə üzvü Babayev Fədaqar Qabil oğlu;
 48. Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oğlu;
 49. Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oğlu;
 50. Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bəhruz Telman oğlunun ailə üzvü İmanov Azad Telman oğlu;
 51. Minadan zərərçəkən Muxtarov Azad Aydın oğlu;
 52. Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman Allahverdi oğlunun ailə üzvü Quliyev Şahin Allahverdi oğlu;
 53. Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müstəqim Allahveron oğlunun ailə üzvü Ələsgərov Şaiq Müstəqim oğlu;
 54. Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;
 55. Minadan zərərçəkən Əzimzadə Hafiz Solim oğlu;
 56. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və Hüseynov Razinin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası, minadan zərərçəkən Hüseynov Akif Muxtar oğlu;
 57. Minadan zərərçəkən Məmmədov Emin Həsən oğlu;
 58. Minadan zərərçəkən Quliyev Arif Sabir oğlu;
 59. Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Si-rac Abış oğlunun ailə üzvü Səmədov Şirzad Abış oğlu;
 60. Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli oğlunun ailə üzvü İbrahimov Əsgər Əli oğlu;
 61. Minadan zərərçəkən Aslanov Xanlar Fazil oğlu;
 62. Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Əlsəvər Sovet oğlunun ailə üzvü Həmidov Faiq Sovet oğlu;
 63. Minadan zərərçəkən Əbilov Məhərrəm Ramiz oğlu;
 64. Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal Firudin oğlunun ailə üzvü Qəndiyev Firudin İsmayıl oğlu;
 65. Minadan zərərçəkən Vəliyev Rəhin Sultan oğlu;
 66. Minadan zərərçəkən Cabbarov Nəicat Novruz oğlu;
 67. Minadan zərərçəkən Pənahov Rodik Şəmsəddin oğlu;
 68. Minadan zərərçəkən Əliyev Sadir Heydər oğlu;
 69. Minadan zərərçəkən Cəfərova Elnur Asif oğlu;
 70. Mina hadisəsi nəticəsində həlak olmuş Alishov Oktay Bayram oğlunun ailə üzvü Alishov Nəsim Oktay oğlu;
 71. Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar Mahmud oğlunun ailə üzvü Mahmudov Şəhriyar Mahmud oğlu;
 72. Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oğlu;
 73. Minadan zərərçəkən Novruzov Rəhin Ələddin oğlu;
 74. Minadan zərərçəkən Cəfərova Tamam Aslan qızı;
 75. Minadan zərərçəkən Babaşov Xəzər Təyriyev oğlu;
 76. Minadan zərərçəkən Ələsgərov Abdulla Həmid oğlu;
 77. Minadan zərərçəkən Əsgərov Məsim Həsən oğlu;
 78. Minadan zərərçəkən Əliyev Sahib İsa oğlu;
 79. Minadan zərərçəkən Sadıxov Samir Sabiroviçin ailə üzvü Sadıxov Eldar Sabiroviç;
 80. Minadan zərərçəkən Quliyev Fərhad Hüseynağa oğlunun ailə üzvü Quliyev Fəmil Hüseynağa oğlu;
 81. Minadan zərərçəkən Həsənov Zəməddin Qələndər oğlu;
 82. Minadan zərərçəkən Əbilov Fəmil İlyas oğlunun ailə üzvü Əbilov Amil İlyas oğlu;
 83. Minadan zərərçəkən Nuruliyev Elçin Xanbala oğlunun ailə üzvü Nuruliyev Əhməd Xanbala oğlu;
 84. Minadan zərərçəkən Vəliyev Niyaməddin Hikmət oğlu;
 85. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlunun ailə üzvü Hüseynov Vüsal Asif oğlu;
 86. Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;
 87. Minadan zərərçəkən Əkbərov Vəqif Sabir oğlu;
 88. Minadan zərərçəkən Abbasov Bəxtiyar Vəqif oğlu;
 89. Minadan zərərçəkən Cabbarov Nəicat Novruz oğlu;
 90. Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;
 91. Minadan zərərçəkən Həsənov Nizəməddin Qələndər oğlu;
 92. Minadan zərərçəkən Qarayev Şahin Qədir oğlu;
 93. Minadan zərərçəkən Əhmədov Asif Ələsgər oğlu;
 94. Minadan zərərçəkən Babayev Rəhil Nazim oğlu;
 95. Minadan zərərçəkən Bağrov Elmür Elnur oğlu;
 96. Minadan zərərçəkən Həsənov Azad Kamandar oğlu;
 97. Minadan zərərçəkən Əlizadə Samir Buruz oğlu;
 98. Minadan zərərçəkən Ağayev Bəxtiyar Hətəm oğlu;
 99. Minadan zərərçəkən Məmmədov Məhərrəm Əfran oğlu;
 100. Minadan zərərçəkən Əliyev Qara Əli oğlu;
 101. Minadan zərərçəkən Bayramov Elvin Zahir oğlu;
 102. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlu;
 103. Minadan zərərçəkən Bayramov Rafayıl Köçəri oğlu;
 104. Minadan zərərçəkən Vəliyev Niyaməddin Hikmət oğlu;
 105. Minadan zərərçəkən Quliyev Nəbat Mikayıl qızı;
 106. Minadan zərərçəkən Yusifov Elmür İslam oğlu;
 107. Minadan zərərçəkən İdrisov Əhməd Şəhət oğlu;
 108. Minadan zərərçəkən Məmmədov Vüqar Məqsud oğlu;
 109. Minadan zərərçəkən Hüseynov Qılman Hidayət oğlu;
 110. Minadan zərərçəkən Nəcəfov Pərviz Sozalı oğlu;
 111. Minadan zərərçəkən Balakışiyev Tofiq Həcmir-zə oğlu.

İŞİMİZ, GÜZƏRANIMIZ

İşğaldan azad edilmiş ərazilərimizin sakinləri üçün peşə hazırlığı kursları təşkil olunur

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Bu proqramların bir istiqaməti olaraq, agentlik Laçın şəhəri və Şuşanın Turşsu qəsəbəsi, Füzuli şəhəri və Füzulinin Dövlət-yarlı kəndi, Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri, Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri, Kəlbəcər şəhəri, Xocalı şəhəri və Xocalının Malibəyli kəndi, Xankəndinin Kərkicahan qəsəbəsi, Qubadlının Mahruzlu, Zilanlı, Ağdərənin Talış, Suqovuşan, Umudlu, Ağdamın Xıdırli, Kəngərli, Sarıcalı, Xocavəndin Xocavənd kəndləri üzrə peşə hazırlığı kursları təşkil edir.

Peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər mürciət edə bilərlər. Bununla onlar kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslarda iştirak edərək əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və həmin peşələr üzrə işlə təmin olunmaq imkanı qazanacaqlar. Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.

Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil olunacaq.

Bu ilin ilk iki ayında Azərbaycanda 8,2 milyard kubmetr qaz hasil edilib. Bu həcm 4,1 milyard kubmetri, yəni yarı hissəsi ixracə yönəldilib.

Azərbaycan qazına tələbat getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya qaz ixrac edir.

Gürcüstana mavi yanacaq əsasən Cənubi Qafqaz Boru Kəməri, Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri və "Cənub qaz dəhlizi"nin ən böyük hissəsi olan TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə çatdırılır. Avropa isə Azərbaycan qazını TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) alır.

Energetika Nazirliyinin məlumatına görə, qeyd olunan dövrdə Avropaya keçən ilin eyni dövründəkindən 10,5 faiz çox - 2,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr mavi yanacaq göndərib. 2024-cü ilin ilk iki ayında Türkiyəyə nəql olunan qazın yarıdan çoxu - 0,8 milyard kubmetri TANAP vasitəsilə ötürüldü.

Azərbaycandan qaz idxal etmək istəyən daha neçə-neçə ölkədən mürciətlər alınır. Yeni çağırışlar qarşısında qaza tələbatın artması və bu ehtiyacın ödənilməsi isə kompleks tədbirlərin görülməsini, o cümlədən ixrac infrastrukturunun şaxələndirilməsini zərurətə çevirir. 2022-ci ildə istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonektoru (İGB) da məhz bu məqsədə xidmət edir. Keçən il isə Serbiya-Bolqarıstan Qaz İnterkonektoru işə başlayıb.

Azərbaycan qazının Balkan ölkələrinə nəql olunması üçün İon-Adriatik qaz kəmərinin də tikintisi nəzərdə tutulub. Bu, TAP-ın davamı olaraq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Monteneqro, Bosniya və Herseqovınaya çatdıracaq. Kəmərin tikintisinin 2025-ci ildə başa çatmaq planlaşdırılır.

Azərbaycandan qaz idxal edən növbəti ölkənin Albaniya olacağı gözlənilir. Xatırladaq ki, "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP Albaniyanın da ərazisindən keçir. Belə ki, 878 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstanda 550 kilometr, Albaniyada 215 kilometr, Adriatik dənizinin dibində 105 kilometr və İtaliyanın quru ərazisində 8 kilometrlik yol qət edir. TAP-la komməriyaya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb və həmin vaxtdan bu xətə Azərbaycan Avropaya fasiləsiz olaraq mavi yanacaq çatdırılır.

Prezident İlham Əliyev hələ 2022-ci ilin noyabr ayında Albaniyaya dövlət



Azərbaycanın qaz ixracını artırmağa hər cür imkanı var

səfəri zamanı demişdir: "O ki qaldı qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayır. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərat Şurasının bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir... Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrinə deyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə verəcəkdir".

Harızda Albaniya ölkənin qazlaşdırılması layihəsi üzərində işləyir. Bu işdə də Azərbaycanın dəstəyi böyükdür. Cari il martın əvvəlində Albaniyanın Baş naziri Edi Rama Azərbaycanla işgüzar səfərə gəlmiş, eləcə də "Cənub Qaz Dəhlizi" Məşvərat Şurasının 10-cu və "Yaşıl Enerji" Məşvərat Şurasının 2-ci iclaslarında iştirak etmişdir. Prezident İlham Əliyevlə söhbətlərdə və sözügedən toplantılarda da Albaniyada qaz infrastrukturunu qurulanmasında bəhs edilmişdir.

"S&P Global Ratings" beynəlxalq reyting agentliyinin məlumatına görə, Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır. Bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üzrə planlar hazırlanır.

TAP kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitində dəstək olmaqdır.

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Harızda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr təşkil edir.

Beləliklə, Albaniya Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaq. Eyni zamanda Azərbaycandan qaz almaq istəyən bir qrup ölkə də var. Bunlar Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır.

Xatırladaq ki, Azərbaycan Avropaya təbii qaz ixracını 2021-ci ildə 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə qədər artırıb. Ümumilikdə, ötən il ölkəmizdən 23,8 milyard kubmetr qaz ixrac edilib. Avropa İttifaqı ilə memorandum əsasında, 2027-ci ilə qədər "qoca qitə"yə təbii qaz tədarükü 20 milyard kubmetrə çatdırılmalıdır.

Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Harızda "Cənub qaz dəhlizi"nin əsas ehtiyat bazası "Şahdəniz" yatağıdır. Gələcəkdə ona indi Xəzərin Azərbaycan sektorunda işlənməsinin müxtəlif mərhələlərində olan digər yataqların da qoşulacağı gözlənilir.

Flora SADIQLI,
"Azərbaycan"

İKT üzrə milli təqəüd proqramında 50-dən çox ixtisas seçimi mövcuddur

Innovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi "Technest" Təqəüd Proqramının ölkə üzrə yeni qeydiyyat prosesi davam edir.

Qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dən çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.

Qeyd edək ki, "Technest" Təqəüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı mürciət edə bilər. "Technest"ə onlayn mürciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqəüd əsasında təhsilə cəlb olunacaqlar.



Bu tədris dalğası çərçivəsində "Technest" Dövlət Məşğulluq Agentliyi (DMA) ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş və ya işsiz olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əməkhaqqı məbləğində müavinət təminatı oluncacaqlar.

Bununla yanaşı, sosial layihələr çərçivəsində məlum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucaq kəndlər və internet evlərində yaşayan şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqəüdü təhsilə cəlb ediləcəklər.

UNDP-nin Azərbaycan nümayəndəliyi COP29 üzrə əlaqələndirici təyin edib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Azərbaycan hökumətinin iqlim dəyişikliyinə nəticələri ilə mübarizəsini və qarşıdakı COP29 üzrə fəaliyyətini dəstəkləyir. "Trend" xəbər verir ki, bu barədə UNDP Azərbaycan nümayəndəliyinin məlumatında deyilib.

"Bildirmək istəyirik ki, UNDP-nin ekoloji layihələr üzrə milli əlaqələndiricisi Nazim Məmmədov UNDP-nin Azərbaycan nümayəndəliyinin COP29 üzrə əlaqələndiricisi təyin olunub", - deyər məlumatda qeyd olunub.

Nazim Məmmədov bundan əvvəl enerji səmərəliliyi sahəsində Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin (DİM) icrasına töhfə verməyi bir sıra layihələr həyata keçirib.

"Azərbaycanla DİM naminə birgə çalışmağa və 11-24 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında birgə fəaliyyətə şad olarıq", - deyər məlumatda bildirilib.

ARDNF-nin AÇG-dən əldə etdiyi gəlirləri 1,4 milyard dollardan çox olmuşdur

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Cıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 milyard 447,8 milyon ABŞ dollarını təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 2 milyard 44 milyon dollar olmuşdu.

Qeyd edək ki, AÇG-də pay bölgüsü belədir: BP - 30,37, (operator), AzACG (SOCAR) - 25,00, MOL - 9,57, "Inpex" - 9,31, "Equinor" (keçmiş "Statoil") - 7,27, "ExxonMobil" - 6,79, TPAO - 5,73, "Itchu" - 3,65 və "ONGC Videsh Ltd." (OVL) - 2,31 faiz.

"Biznesin sədasi" layihəsinin icrasına başlanılıb

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün növbəti layihəyə start verilib.

Agentliyin və Azərbaycan Karlar Cəmiyyətinin birgə əməkdaşlığı ilə həmin şəxslərin özünüməşğulluğunu təmin etmək məqsədilə "Biznesin sədasi" layihəsinin icrasına başlanılıb.

Layihə üzrə eşitmə qabiliyyəti məhdud işsiz şəxslər özünüməşğulluq proqramına cəlb olunacaq dərzi və qonadçı istiqamətlərində öz işlərini qurmaları üçün avadanlıqlarla təmin ediləcəkdir. Agentliyin təşkil etdiyi peşə hazırlığı kurslarını bitirən, həmçinin həmin sahələr üzrə bacarıqları olan şəxslər bu layihəyə cəlb olunacaqlar.

Hazırda layihə iştirakçılarının qeydiyyatı aparılır. Növbəti mərhələdə onlar təlimlərdə iştirak edəcək və qiymətləndirməyə cəlb ediləcəklər.

Layihəyə eşitmə qabiliyyəti məhdud 30 şəxsin cəlb edilməsi nəzərdə tutulub.

Əmək bazarı bülleteni nəyi üzə çıxardı

Dünya təcrübəsi də göstərir ki, əhəlinin sosial müdafiəsinin ən etibarlı forması məşğulluqdur. Bu əmil həm dövlətə, həm də vətəndaşa sərf edir.



Əvvəla, çalışan vətəndaş dövlətə sosial yardım üçün mürciət etmir, əksinə, büdcəyə vergi ödəməklə onun iqtisadi gücünü artırır. İkincisi də, vətəndaş aldığı əməkhaqqı ilə əllosini dolandırır, üstəlik ömrünün yaşlılıq dövrü üçün pensiya almaq hüququnu təmin edir.

Azərbaycanda da işsizliyin səviyyəsini aşağı endirmək üçün mütəmadi tədbirlər gördülür. Hotta bu istiqamətdə

beynəlxalq təşkilatlarla əməkdaşlıq da edilir. Nəticə gözlənilməlidir. 2003-cü ildəki 50 faizdən çox işsizlik 2022-ci ildə 5 faizə emişdir.

İşsizliyin səviyyəsinin minimuma endirilməsinin səmərə

li yolu yeni iş yerlərinin açılmasıdır. Amma heç bir dövlət bütün əhəlini işlə təmin etmək imkanı və gücündə deyil. Bu üzəndə işsiz əhəlinin sosial müdafiəyə ehtiyacı yaranır. Ötən il ölkəmizdə işsizlikdən Sığorta Fondunun gəlirləri 217,7 milyon manat məbləğində təsdiq edilmişdir ki, bu da 2022-ci ildə müqayisədə 24,2 faiz çoxdur.

Əhəlinin sosial müdafiəsinin etibarlı təmini üçün qanunvericilikdə vaxtaşırı dəyişikliklər

edilir, onun hüquqi bazası təkmilləşdirilir. Bu hesabla ötən il aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün ÜDSY sahəsində islahatlar davam etmişdir. Hesabat ilində ehtiyac meyarının həddi və yaşayış minimumunun həddi 246 manat məbləğində müəyyən olunmuş, 2023-cü il üçün ehtiyac meyarının həddi 2022-ci il üçün olan həddə müqayisədə 23 faiz artmışdır.

Məşğulluğun təmin edilməsinin formalarından biri də əmək yarmarkalarının keçirilməsidir. Lakin peşələrin sayı çoxdur və hər işaxtaranın istədiyi işi tapması üçün onun yardımı ehtiyacı var. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycanda işəgötürənlər tərəfindən tələb olunan bacarıqları qiymətləndirmək və əmək bazarı ilə bağlı işəgötürənlərə işçilər arasındakı məlumat boşluğunu doldurmaq üçün ötən il əmək bazarı bülleteni hazırlanmışdır. Bülletenin hazırlanmasında əsas məqsəd işaxtaran şəxslərin işəgötürənlərin tələb etdikləri bacarıqlarla bağlı məlumatlandırılması və işəgötürənlərə qlobal əmək bazarına əsasən diqqət etməli olduqları məqamların göstərilməsi idi. Bülleten

Paytaxtda nəqliyyat sıxlığını azaldacaq yolun tikintisinə start verilib

Nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yolun tikintisinə başlanılıb. Prezidentin sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirsağı avtomobil yolunun tikintisinə start verilib.

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirsağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq.

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri aparılır.

Bütün işlər "İnşaat Norma və Qaydaları"na uyğun icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda canlı qüvvə və texnika cəlb olunub.



Qeyd edək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirsağı qəsəbəsinə qədər uzanacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"



Mədəniyyət



• Süleyman Ələsgərov - 100

Bir əsrin səsi

Bu il görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev unudulmaz sənət adamının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda musiqi xadiminin Azərbaycan mədəniyyətinin inkişafı tarixindəki rolu, zəngin yaradıcılıq irsi yüksək dəyərləndirilib.

Süleyman Ələsgərov xalq məhəbbəti qazanan sənətkarlardan idi. Onun əsərlərinə ilhamlı yaradıcılıq ruhu hakimdir. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal, instrumental əsərləri, xüsusən də sözlə melodiyaların əhəngdar vəhdətində ərsayə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahni və romansları bəstəkar musiqisəvərlərin böyük rəğbətini qazandırmışdır.

Şuşadan başlanan ömür yolu

Onun səsini səhrinə bürünmüş dünyası Qafqazın konservatoriyası sayılan Şuşada başlamışdır. Bu sehr görkəmli sənətkarı bütün ömrü boyu tərk etməyəcək, hər biri Azərbaycan və dünya mədəniyyəti incilərini xəzinəsində özünə əbəd yer tutan neçə-neçə təkrarsız nəğməyə həyat verəcəkdir. Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə anadan olmuşdu. Böyükürli tarzon olmasının istəyirdilər. Şuşanın mədəni mühiti onun özündə uşaqlıqdan bu sahəyə böyük maraq oyatmışdı. Elə bu maraqla da tarla ülfəti başlamışdı, sonradan musiqi texnikumunun tar sinfində təhsil almışdı. Ona Şuşa Musiqi Texnikumunun təməli yenidən qoyulmuşdu. Mərhum Həmzə Əliyevin 1933-cü ildə yaratdığı texnikumun fəaliyyətinin ikinci ilində artıq 11 yaşlı Süleyman da bu təhsil ocağının tələbələrindən idi. Paralel şəkildə pedaqoji texnikumda da oxuyurdu.

Süleyman Ələsgərov Şuşa Musiqi Texnikumunun on fəal tələbələrindən sayılırdı. Təhsil ocağında tez-tez təşkil olunan bədii özfaaliyyət tədbirlərində çıxış edirdi. Hətta pedaqoji texnikumun son kursunda təhsil alarkən yenidən qazandığı pedaqoji bacarıqlarından istifadə edərək Şuşa Musiqi Texnikumunda müəllim kimi də fəaliyyət göstərirdi. Gənclərə musiqi nəzəriyyəsi və tarixi məlumatları dərindən ötürmək üçün çox dərslərin müəllifi və elmi redaktoru olur.

Hələlik isə sənətin dərinliklərinə doğru irəliləyir, irəlilədikcə də bu uğurun hədəfdən uzaqlaşdığını görürdü. Musiqinin ecazkar dünyasını kəşf etməyi bilmək üçün bilik və bacarıqların dərindən artırmağa qərar verir. Gənç Süleymanı ali musiqi təhsili almaqdan ötrü Bakıya götərdilər, bu qərarı, bu istəyi idi.

Tariximizin çətin, keşməkeşli, amma peşqar musiqi sənəti üçün qaynar bir dövrdə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində, B.İ.Zeydmanın sinfində təhsil almağa başlayır. Təhsil almaqla yanaşı, o, 1941-ci ildən Respublika

Radio Verilişləri Komitəsinin xalq çağlı alətləri orkestrində də çalışır.

Bir nəğmənin uğuru

Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi "Gözlə məni" mahnisini çox böyük rol oynadı. Bəstəkarın bu mahnisini 1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının ongünlüyü tədbirində də təqdim olunmuş, tezliklə böyük populyarlıq qazanaraq müəllifinə şöhrət gətirmişdi. Mahni İkinci Dünya müharibəsində həlak olmuş şair Şirzad Əliyevin sözlərinə yazılmışdı. Əsərin ifaçısı isə Azərbaycan vokal məktəbinin banisi Bülbül idi. Bəlkə bu amil də Süleyman Ələsgərovun yazdığı mahnilərin sevilməsində mühüm rol oynamışdı. Yaradığı əsərlər tezliklə musiqi ictimaiyyətinin nəzər-diqqətini bu istedadlı gənçə tərəf yönəlmişdi. 1943-cü ildə dahi Üzeyir bəy Hacıbəylinin zəmanətini ilə Bəstəkarlar İttifaqına qəbul olunmuşdu. Ona Süleyman Ələsgərov hələ konservatoriyasının tələbəsi idi.

O, 1944-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrına dəvət edilir. 1948-ci ilə kimi burada baş dirijor və musiqi hissə müdiri kimi çalışır. 1948-ci ildə bəstəkarlıq təhsili forqlanma diplomu ilə başa vurub Bakı Orta İxtisas Musiqi Məktəbinə rəhbərlik etməyə başlayır. 1949-1951-ci illərdə Azərbaycan SSR Kinematografiya Komitəsində kinoteatr orkestrlərinin, 1951-1952-ci illərdə isə M.Maqa-mayev adına Azərbaycan Dövlət Filarmoniyanın mahni və rəqs ansamblının rəhbəri, 1956-1958-ci illərdə Azərbaycan xalq çağlı alətləri orkestrində dirijor, 1958-ci ildən 1960-cı illərə kimi isə Respublika Radio Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsində çalışır. Süleyman Ələsgərov bütün bunlarla yanaşı, pedaqoji fəaliyyətinə də ara vermir. 1956-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında çalışır, 1971-ci ildən isə bu kafedranın rəhbəri olur.

Süleyman Ələsgərovun ifaçılıq fəaliyyətinin çox böyük bir dövrü Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlıdır. 1960-cı ildən 1971-ci ilədək həmin teatrın direktoru və baş dirijoru olan görkəmli bəstəkar bir-birindən maraqlı əsərləri ilə tamaşaçı auditoriyasının qəlbində özünə əbədli sevgi qazanır. Süleyman Ələsgərovun musiqili komediyaları rəngarəng mövzulara, gözəlməz dönlüş xətti, dolğun obrazlar ələmi ilə dinləyiciləri, tamaşaçıları özünə cəlb edirdi.

S.Ələsgərovun musiqili komediya janrında ilk təcrübəsi 1945-ci ildə yazılan "Məhəbbət güli" adlı əsəridir. Hər birimizin yaddaşında özünə əbədli yer tutmuş məşhur "Ul-



duz" musiqili komediyasını isə bəstəkar 1948-ci ildə Sabit Rəhmanın librettosu əsasında yazmışdır. 1967-ci ildə yaratdığı "Milyonçunun dilənçi oğlu" komediyasına görə o, Ü.Hacıbəyli adına Dövlət mükafatına layiq görülmüşdür. Bundan əlavə, bəstəkarın 1962-ci ildə Ş.Qurbanovun librettosuna "Özümlə bilirik", 1964-cü ildə "Olmadı elə, oldu belə", 1968-ci ildə S.Qədirzadənin librettosuna "Hardasan, ay subaylıq", 1970-cü ildə "Sevindik qız axtarır", 1971-ci ildə "Həmişə-xanım", 1973-cü ildə "Gurul-tulu məhəbbət", 1992-ci ildə İ.Məlikzadənin librettosuna "Subaylarımızdan görünsün", 1995-ci ildə "Hərənin bir duzu" musiqili komediyalarını yazmışdır.

Süleyman Ələsgərov ümumilikdə 12 operettanın müəllifidir. Bundan başqa, "Bahadır və Sona", "Səlgün çitəklər" operaları, "Bayatı-Şiraz" simfonik muğamı, 6 kantata, tarla xalq çağlı orkestri üçün konsertlər, "Vətənimdir", "Yada düşdü", "Sərv xuramanın mənim" kimi unudulmaz romanslar, "Vətən" və "Gənclik" simfoniyaları, violonçel, fortepiano və simfonik orkestr üçün "İkili konsert", simfonik orkestr üçün "Uvertürələr", 2 simfonik poema, iki yüngül artıq nəğmə görkəmli bəstəkarın yaradıcılıq dünyasının inciləridir. S.Ələsgərovun yaradıcılığında kamera instrumental əsərlər də özünəməxsus yer tutur. Onların arasında fortepiano, tar, skripka üçün "Trio"nu, fortepiano üçün "Rəqstokkatura"ni, skripka və fortepiano üçün "Sonata"ni, fortepiano üçün "Düşüncə"ni qeyd edə bilərik. Bu əsərlər o qədər yüksək sənətçilik keyfiyyətinə malikdir ki, ali və orta ixtisas musiqi məktəbləri tələbələrini tədris proqramlarında da öz əksini tapır.

Vətən sevgisinin tərənnümü

Xalq yaradıcılığında ustahıq bəhrələnmə bilmiş bəstəkarın özünəməxsus dil-üslubunu, fərdi yaradıcılıq prinsiplərini müəyyənləşdirmişdir. Ona görə də milli musiqimizlə az-çox tanışlığı olan hər kəs onun bəstələdiyi əsərlərin ani bir parçasını dinləyənlər kimi bu təkrarsız əhəngli məhəbbət Süleyman Ələsgərovuna aid olduğunu dərkənlərdir. Musiqişünasların da haqlı olaraq qeyd etdikləri kimi, Süleyman Ələsgərovun yaratdığı bütün musiqilər üçün şən, sevinci-ci əhvali-ruhiyyə, emosionallıq, fikrin səmimi ifadəsi xarakterikdir. Bəstəkarın əsərləri dinləyicini qəmləndirir, ona pozitiv enerji, həyat eşiqi, xoş əhval aşılayır. Dövrün aktual mövzulara, müasir insanların gündəlik həyatı, arzusu və istekləri, Azərbaycanın tərənnümü, adamlarımızın özək nailiyyətləri - bütün bunlar S.Ələsgərovun yaradıcılığının ana xəttidir. Bəstəkarın, demək olar ki, bütün əsərlərində xalq yaradıcılığına xas intonasionalardan, ritmlərdən geniş istifadə edildiyini, folklorun

İradə ÖLİYEVA, "Azərbaycan"

• Musiqi xadimlərimiz

Arzuları yarımçıq qalan bəstəkar

O, 1909-cu il aprelin 5-də Dərbənddə dünyaya gəlmişdi. Atası Zeynallabdin bağban idi. Asəf Zeynallı ailənin sonbeşiyi, üç qardaşın ən kiçiyi idi. Atası vəfat edəndə onun bir yaş vardı. Ailənin gün-güzarını dərindən anası Həsbəndə xanım tək çəkirdi. Toxucu işləyir, uşaqların çətinliklə böyüyürdü.

Ancaq on qayğılı günlərində də gələcəyə inamları azalmırdı. Zeynallılar ocağında bir də heç vaxt əskilməyən musiqi sevgisi idi. Həsbəndə xanım tez-tez qarmonda xalq musiqiləri ifa edirdi. Gələcək bəstəkarı Asəf Zeynallı onu heyranlıqla dinləyirdi.

Cəfəkeş ana uşaqların oxumasını, savadlı olmasını istəyir, onların təhsil almasını söy göstərirdi. Kiçik oğlu Asəfi yeddi yaşında Dərbənd şəhərindəki gimnaziyaya yazdırıldı. Asəf uşaq xorunda oxumağa başladı. Klarnet çalmağı öyrəndi. Dərbənddəki nəsəli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. O da arabis orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.

Asəfin on bir yaş olanda - 1920-ci ildə Həsbəndə xanımın qərarı ilə Dərbənddən Bakıya köçdü. Asəf Bakıda təhsilini davam etdirdi. Həm doqquz illik məktəbdə oxuyur, həm də Qarayev adına hərbi məktəbin nəzdindəki nəsəli orkestrdə klarnetdə ifa edirdi. Artıq seçəcəyi sənət, gedəcəyi yol da böli idi. Asəf Zeynallı musiqi olacağı...

Arzusunu reallaşdırmaq üçün 1923-cü ildə musiqi məktəbinə daxil oldu. Trubada mükəmməl çalmağı öyrəndi. Musiqi məktəbinin rəhbərliyi tərəfindən işçi klublarında təşkil olunan konsertdə çıxış etməyə başladı. O zamanlar - 1923-cü ildə "Truba üçün marş" adlı ilk musiqi əsərini yazdı. Əsərini həmin il təşkil edilən konsertlərin birində özü ifa etdi. Onu sonralar musiqi

məktəbinin violonçel sinfinə keçirdilər. Ona Dəfə fortepiano da ifa etməyi bacardı. Müəllimləri bir müddət sonra onu fortepiano sinfinə keçirdilər. Forteplano müəllimi N.V.Jenetskiy oldu.

Musiqi məktəbinin adı 1924-cü ildə dəyişdirildi, Azərbaycan Dövlət Türk Musiqi Texnikumu adlandırıldı. 1926-cı ildə isə həmin texnikum Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə konservatoriya ilə birləşdirildi. Konservatoriya müəllimlərinin qarşısında uğurla imtahan verən Asəf Zeynallı bu dəfə kompozisiya nəzəriyyəsi ixtisası üzrə təhsil almağa başladı. O, böyük həvəslə Üzeyir bəy Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsaslarının öyrənilməsi sinfinə də gediirdi.

Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi ikon Asəf Zeynallı parlaq istedadı ilə artıq sənətkarlar arasında nüfuz qazanmışdı. Üzeyir bəy Hacıbəyli başda olmaqla o illərin məşhur sənətkarları onun gələcəyinə böyük ümidlər bəsləyirdilər. 1930-cu ildə bacarıqlı tələbə Türk İşçi Teatrına musiqi rəhbəri təyin edildi. O, əvvəlki həvəslə, səylə konservatoriya təhsilini də davam etdirdi. Türk İşçi Teatrında "Hind qızı", "Qəzəb", "Qanlı sonələr", "Yağın", "Sevil", "Kütlü şəhər", "Kaponan", "Dönüş" və digər peşlərə musiqi tərtibatı verdi.

Asəf Zeynallının yaradıcılığının on məhsuldar dövrü olan 1928-1931-ci illərdə vokal, mahni, romans, fortepiano, ansambl əsərlərinin böyük hissəsini, eləcə də "Ölkəm", "Sual", "Seyran", "Sərhədcilər" romanslarını bəstələdi.

Hələ konservatoriya oxuduğu vaxtlar həmin təhsil ocağına müəllim kimi işə götürüldü və musiqi-nəzəri fənlərdən dərs dedi. Sonralar Azərbaycanın görkəmli bəstəkarları kimi tanınmış Qara Qarayev, Cüvəd Hacıyev, Tofiq Quliyev, Zakir Bəyrov Asəf Zeynallının tələbələri oldular.



Azərbaycan xalq musiqisinin, mahni və rəqsələrinin vürğünə olan Asəf Zeynallı konservatoriyada oxuduğu illərdə xalq mahni intonasiyalarına əsaslanaraq xor ilə orkestr üçün "Şikəstə", fortepiano üçün "Çahar-gah", skripka və fortepiano üçün "Muğamsayağı", iki violonçel və fortepiano üçün "Qoyunlar" əsərlərini bəstələdi. 70-ə yaxın xalq mahnisini nota köçürdü.

1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının kompozisiya nəzəriyyəsi sinfini bitirəndə Asəf Zeynallı artıq tanınmış bəstəkarlarımızdan biri idi. Tükənmiş yaradıcılıq coşqusu ilə fəaliyyətini davam etdirən Asəf yeni əsərlər üzərində çalışmaq bərabər, pedaqoji fəaliyyətini də davam etdirirdi. Eyni zamanda Azərbaycan Proletar Musiqiçiləri Assosiasiyasının sədri, konservatoriya yaradıcı sektorun təşkilatçısı və sədri kimi ictimai iş apardı.

Azərbaycan xalq mahnlılarının toplanması və işlənməsi istiqamətində onun xidmətləri əvəzsiz oldu. Gənç bəstəkar məşhur müğəni Bülbülə birlikdə 1932-ci ilin yayında Azərbaycan Dövlət Konservatoriyası yanında elmi-tədqiqat kabinetinin təşkilatçısı və rəhbəri təyinatı aldı. Bu məqsədlə Qarabağa ekspedisiyaya yola düşdü. Asəf Zeynallı 50-yədək xalq mahni nümunəsi topladı. Onlardan simfoniyasında istifadə etməyi düşüncüdü. Lakin geri dönrəkən yataqla xəstəliyinə tutuldu.

Həkimlər onu xəstəlikdən xilas edə bilmədilər. Amansız ölüm Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də 23 yaşında həyatdan, sevdiklərindən, yaradıcılığından ayrdı.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabın təqdimatı olub

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda "Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarından elmi məqalələr" kitabının təqdimatı olub.



Tədbiri layihənin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Füzəngiz Əlizadə açaraq ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının önəmiyyətindən danışıb. O, Bəstəkarlar İttifaqının bu festi-

vallarda fəal iştirak etdiyini qeyd edib: "Bu mənada festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfransların keçirilməsi sanki bir ənənəyə çevrilib. Həmin konfranslarda çıxış edən musiqişünaslar Üzeyir bəy yaradıcılığının daha dərin qatlarını tədqiq

edərək maraqlı çıxışlar ediblər. Bu elmi konfranslarda Üzeyir bəyinin yaxın silahdaşı Müslüm Maqomayevin yaradıcılığında

da böhs olunub. Yeni topluya daxil olan məqalələr məhz bu illər ərzində festival çərçivəsində elmi konfranslarda iştirak edən müəlliflərin çıxışları əsasında tərtib olunub".

Bu məqalələr toplusunu o həmişə Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqələndirib, yubiley çərçivəsində dahi bir neçə maraqlı nəşrin işıq üzü görəcəyini və tədbiri keçiriləcəyini söyləyib. Bildirilən ki, kitabda tanınmış və gənç musiqişünas alimlərin elmi məqalələri yer alıb.

"Balaca kişilər" növbəti dəfə səhnədə

Aprelin 14-də Azərbaycan Dövlət Gənç Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrdan bildirilib ki, səhnə əsəri yazıcı İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dra-

mıdır. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. "Balaca kişilər" İkinci Qarabağ

müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası igidlərimizin şücaətindən, onların müharibə fərdənə qəhrəmana çevrilmələrindən böhs edir. 44 günlük Vətən savaşına və qələbəmizə

ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın torpağa bağlılığını, mədəni və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.

"Şekspir" və ya "Kim dəli, kim ağıllı..."

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 60 ildən artıq bir dövrdə ədəbiyyatımızın, mədəniyyətimizin, dilimizin, mədəniyyətimizin keşiyində dayanan Xalq yazıçısı Elçinin əsərləri dünyanın 40-dən çox ölkəsində çap olunub.

Hekayələrindən tutmuş romanlara qədər, məqalələrindən tutmuş dram əsərlərinə qədər Azərbaycan insanının mədəniyyətinin inkişafına xidmət edən, yazıcı adı bütün döylərdən üstün tutulan Elçinin səhnə əsərləri də dünyanın bir çox teatrında tamaşaya hazırlanıb. Müəllifin belə əsərlərdən biri də "Şekspir"dir. Xalq yazıçısının bu əsəri Şuşa Dövlət



Musiqili Dram Teatrında səhnələşdirilən sayca üçüncü əsəridir.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quru-

luşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovdadır.

Xatırladaq ki, ilk dəfə "Üns" yaradıcılıq səhnəsində tamaşaya qoyulan pyes daha sonra Akademik Milli Dram Teatrında, Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulub.

Müəllifin "Şekspir" əsəri Azərbaycanın hüdudlarından kənarə çıxaraq teatr ictimaiyyətinin diqqətini cəlb edib. İngiltərə, ABŞ, Türkiyə, Rusiya və başqa ölkələrdə tamaşaya hazırlanmış bu əsər növbəti dəfə Azərbaycan monoviyyatının daşıyıcısı olan Şuşa Dövlət Musiqili Dram Teatrında daha bir səhnə həyatı yaşayacaq.



4 günə Lələtəpəni, 44 günə Şuşanı, 24 saatda isə Xankəndini azad etdik

Aprəl 4-də Heydər Əliyev Sarayında Aprəl döyüşlərinin 8-ci ildönümünü həsr olunmuş "Zəfərin 4 anı" ədəbi-bədii gecə keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Məhvəvi Dəyərlərinin Təbliği Fondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatlığı ilə həyata keçirilib.

Ədəbi-bədii gecədə şəhid ailələri və qazilərlə yanaşı, bir sıra dövlət və özəl qurumların rəhbərləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin birdəqiqətlik sükutla yad edilməsi ilə başlayıb.

Aprəl döyüşləri şəhidi polkovnik-leytenant Rauf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə dərdgünlük hərbi əməliyyatlarla başlayan torpaqlarımızın azadlıq mücahidləsinin 44 gündə Şuşa zirvəsinin fəthinə yol açdığını deyib: "Başlangıçımı səkkizinci ildönümünü qeyd etdiyimiz Aprəl döyüşlərindən götürən Azərbaycanın Zəfər tarixi ötən il Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın tam bərpası ilə yekunlaşdı. Öz doğmalarını itirən şəhid ailələri bununla təskinlik tapdılar, yarıları qaysaq bağlamağa başladı. Lakin bununla iş bitmir, hər birimiz bu yolda şirin canını fəda edən qəhrəmanların irsini gələcək nəsillərə ötürmək üçün ölməyən gələni ösürməməliyik. Hazırda təşkilat olaraq ön böyük məqsədimiz gənclərə doğru qəhrəmanları tanıtmaktır. Yəni onları düzgün təbiyə alaraq, şəhidlərin canları, qanları ilə omanət etdikləri Vətən torpaqlarının keşiyində durmalı, ayıq-sayıqlığı itirməməlidirlər".

Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprəl döyüşləri şəhidi, kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxışında Aprəl döyüşlərinin 44 günlük Vətən müharibəsində öldürülən Zə-



för pilləkənlərinin təməl daşı olduğunu qeyd edib: "Həmin bünövrə daşı o qədər möhkəm qoyuldu ki, 44 gündə pillə-pillə Şuşaya çatdıq. Sonuncu pilləni isə bir gün ərzində Xankəndiyə qalxaraq tamamladıq. 4 günə Lələtəpəni, 44 günə Şuşanı, 24 saat ərzində isə Xankəndini azad etdik. Bir ana kimi bu yolda iki oğlum qurban verməmişəm. Övladlarını itirməyin ağrısını yaşasam da, oğulların mənə qanı olan torpaqlarımızın düşmən tapdağından qurtulmasına sevinirəm".

"Böyük Qayıdış" Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprəl döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyə Mehdiyev 1990-cı illərin əvvəllərində Azərbaycanca vahid komandanlıq olmasından istifadə edən Ermənistanın torpaqlarımızın 20 faizini işğal etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan təhlükə altına düşən müstəqilliyini 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin

də isə Taliş yüksəklikləri azad olundu. Ümumilikdə isə 2 min hektar ərazi işğaldan azad edildi, minlərlə hektar strateji ərazi Silahlı Qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprəl döyüşləri ordumuzun arsenalında olan ən müasir silah-sursat və döyüş texnikalarının real döyüş şəraitində tətbiqi və Ermənistan ordusunun döyüş ruhu və əzminin sındırılmasının ilkin mərhələsi idi.

"Biz gənclər 1988-1994-cü illərdə döyüşən Fred Asif, Şirin Mirzəyev, Allahverdi Bağırov, Əlif Hacıyev, Əliyar Əliyev, Müşfiq Abbasov, Albert Aqarunov kimi qəhrəmanların davamçılığıyıq. Aprəl döyüşlərində öldürdüyümüz Qələbəyə görə Polad Həşimov, Rauf Orucov, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov, Mühüdü Orucov, Şükür Həmidov, Elimdar Səfərov kimi qəhrəmanlara borcluuyq. Aprəl döyüşlərində Qarabağı görməyə də bütün mənəviyyəti ilə ona bağlı olan Müşfiq, Mikayıl, Rəvan, Sərxan, Həsən kimi onlarla 18-19 yaşlı oğurlar da sücaət göstərdilər. Əminliklə deyə bilərik ki, böyük Zəfərə atılan ilkin addımlar Aprəl döyüşlərinin qəhrəmanlarının əsəridir. Vətən müharibəsində isə Azərbaycan Ordusu böyük qəhrəmanlıq, əzmi nümayiş etdirərək 44 gün ərzində şərəfli yol keçdi. Ötən ilin sentyabrında isə birgünlük antiterror tədbirlərinin son nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəranda bayrağımız sancıldı. İndi bir az özlü torpaqlarımıza Böyük Qayıdış dövrünü yaşayırıq. Lakin Böyük Qayıdış təkcə Qarabağa qayıdış deyil, milli birliyimizə, milli kimliyimizə qayıdışımızdır. Hər birimiz bu Vətənin övladı olaraq Qarabağdakı quruculuq işlərinə töhfə verməliyik. Ən əsası, o torpaqlara yenidən ayaq basmamıza vəsülə olan cəsur döyüşçülərimizin, onların şərəfli həyat və döyüş yolunu gələcək nəsillərə əsl mənəviyyət olaraq qoruyub saxladı. Bildirilib ki, Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra 1994-cü ilin mayında tərəflər arasında atəşkəs sazişi imzalandı. Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin yüksələn xətlə inkişafının təməli qoyuldu. Ordu quruculuğu xüsusi diqqət mərkəzinə alındı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu daha da inkişaf edərək müasir ordular sırasına daxil oldu. Hər kəsə məlumdur ki, atəşkəs sazişindən sonra da düşmən dayanmadı, bütün hüquq və normaları pozaraq 22 il ərzində ardıcıl tənqiblər törətdi. 2016-cı ilin aprelində isə pik həddə çatdıran tənqiblərə Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə cavab verdi. Qısa müddətdə düşmənin ön xətti yarıldı, cənub istiqamətində Lələtəpə yüksəkliyi, Goranboy-Tərtər-Ağdərə istiqamətində

IDEA İctimai Birliyinin "Gənc arıçı" layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda keçiriləcək

"Yaşıl dünya naminə həmrəylik ili" və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən "Gənc arıçı" layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq.

Bu barədə AZƏRTAC-ə IDEA İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsini istiqamətlənib. Layihə çərçivəsində nəzəri və praktiki təlimlərə cəlb olunması nəzərdə tutulan 20 gənc ailə bir aylıq kurs müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və potekləri, arı qeyimi, balsızın aparat və digər lazımı le-

vazimatlarla tam təchiz olunacaq və gənc arıçılara istehsalat prosesini səmərəli icra etmələri üçün lazımı şərait yaradılacaq. IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin birgə təşkilatlığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekososial-karlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.

Gənc ekososialkarlar iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımı məsləhətlər verilecək. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqca yə-

ni arıçılara öz məhsullarını sərğilməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli şəkli ilə kömək göstərilməsi planlaşdırılıb.

Məlumdur ki, arı və digər tozlandırıcı biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda faydalı növü hesab edilir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların öklməsi üzrə kütləvi ağacəkmə aksiyaları keçirir və ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizi aktiv iştirak etməyə çağırır.

Layihədə iştirak etmək istəyən gənclərin aprelin 10-dək müraciətlərini IDEA İctimai Birliyinin qurucuları xətti 1113 və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Qəbələ Rayon Məşğulluq Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçməsi xahiş olunur.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatyayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - **187,20** (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**

6 aylıq - **93,60** (doxsan üç manat altmış qəpik) **manat**

3 aylıq - **46,80** (qırx altı manat səksən qəpik) **manat**

1 aylıq - **15,60** (on beş manat altmış qəpik) **manat**



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 05.04.2024-cü il saat 23:00-dan etibarən 06.04.2024-cü il gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Xroniki yorğunluq mövsümi keçidlərdə özünü daha çox göstərir

Rastgəlmə tezliyi artan xəstəliklərdə yorğunluq da yer alır. Mövsümi keçidlərdə isə bu hal özünü daha qabarıq şəkildə göstərir.

Əgər insan daim yorğun və halssızdırsa, bu vəziyyət 6 aydan çox davam edərsə və ya yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu, xroniki yorğunluq sindromu ola bilər. O, çox yayılmış bir problem olsa da, dəqiq səbəbi hələ müəyyən edilməyib. COVID-19 pandemiyasından sonra isə o, ciddi şəkildə artmağa başlayıb.

Səbəbsiz yorğunluq

Səhiyyə Nazirliyinin mütəxəssis-eks-perti, terapevt Zakir Quliyevin sözlərinə görə, xroniki yorğunluq sindromu bütün yorğunluğa səbəb olacaq amilləri aradan qaldırdıqdan sonra da yorğunluğun davam etməsi deməkdir: "Burada ən böyük səbəb gərgin və stressli iş, yuxu rejiminin qaydasında olmaması, stress faktorunun doğru qiymətləndirilməməsidir. Bu insanlar depressiv olur, halsızlıq, yorğunluq hallarından, daim yatmaq istəyindən və həvəssizlikdən gileyonurlar. İnsanda yorğunluğun və buna bənzər simptomların fərqli bir alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün müvafiq qan testləri və görüntüləmə üsulları aparılmalıdır. Şikayətlərinə əsasən yatan səbəblər araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu qoyulan insanlarda müalicə prosesinin planlaşdırılması xəstəliyin şiddəti, gündəlik həyat və iş həyatına təsiri kimi faktorlardan asılıdır. Heç bir səbəb tapılmazsa, hər hansı bir mikroelement və ya vitamin çatışmazlığı aşkarlanmazsa, xroniki yorğunluq sindromunun müalicəsi ilə məşğul olan mütəxəssisə müraciət edib buna uyğun müalicə alınmalıdır".

Xroniki yorğunluğun simptomlarının qısamüddətli stress və yorğunluqdan yaranan simptomlara bənzədiyi deyilən Z.Quliyev bildirib ki, bu, onların qarışdırılmasına səbəb ola bilər: "Bir insanda hər hansı bir xəstəlikdən sonra müəyyən müddət yorğunluq qala bilər. Daha sonra orqanizmə bərpə olunur. Avtomobil idarə edərkən ekranda nasazlıqla bağlı xəbərdarlıq nişanı görün kimi onu ustaya aparır. Orqanizmə bərpə olunduqda vəziyyət eynidir. Hər hansı bir normaldan kənar simptom varsa, demək ki, bədəniniz bizi xə-



bərdarlıq edir. Bunu gözardı etməmək, zamanında müraciət edib problemi aradan qaldırmaq lazımdır.

İmmun zəifliyi xroniki yorğunluğa səbəb olur

Xroniki yorğunluğun bir səbəbi də immunitet zəifliyi ola bilər. İmmun sisteminin bizi kənar amillərdən qoruyan önəmli sistem olduğunu vurğulayan Z.Quliyev qeyd edib ki, bunu COVID-19 pandemiyası dövründə bir daha gördük: "Güclü immunitet sistemində olan insanlar koronavirus daha yüngül keçirdilər. Aktiv və sünü immunitetimiz bizi daxili və xarici patogenlərə qarşı qoruyur. Hər hansı bir xəstəliklə qarşılaşdıqdan sonra bədəninizdə aktiv immunitet yaranır. Sünü immunitet isə xəstəliklərlə yoluxmamaq üçün yaranmış üsuldur. O da aktiv və passiv olmaqla iki növə ayrılır. Sünü aktiv immunitet vaxtsızlaşdır, sünü passiv immunitet isə ana bədəninizdən keçən antitelər ilə yaranır. Sünü immunitetlə ya xəstəliyin yüngül keçirilməsi təmin edilir, ya da ümumiyyətlə, yoluxma baş vermir".

Mütəxəssis qeyd edib ki, immunitet sisteminin zəif olduğunu göstərən önəmli amillərdən biri də insanın tez-tez xəstələnməsidir: "İmmun sisteminin zəifliyi anadangəlmə və sonradan qazanılmış olmaqla müşahidə edilir. Onlar ayırd edilib müvafiq addımlar atılmalı, qabaqcılıq tədbirlər görülməlidir. Vitamin balansının

pozulması da bu hallara səbəb ola bilər. Hər bir vitamin çatışmazlığının öz əlamətləri var. Qış aylarında günəş şüalarından məhrum olduğumuz üçün D vitamini çatışmazlığı müşahidə edilə bilər. Bu, özünü oynaq və əzələ ağrıları, yorğunluq, saç tökülməsi, ayaqlarda spazmlar kimi bürzə verir. Yaddaş zəifliyi, başgicəllənmə müşahidə edilə bilər. B12 vitamini azlığına işarədir. Dəmir çatışmazlığı, qalxanabənöz vəziyyət xəstəlikləri zamanı saç tökülməsi, dirnaq kövrəkliyi və quru dəri ilə müşahidə edilir".

Hökim bildirib ki, güclü immunitet üçün doğru yuxu rejimi, balanslı qidalanma, aktiv həyat tərzi önəmli faktorlardır: "Yuxu rejimi qaydasında olmayan bir insanın güclü immunitet sistemindən səhəb gedə bilər. Bir insan stress faktorlarını doğru idarə edə bilmərsə, su yerinə enerji içkiləri istifadə edərsə, immunitet sistemi köskin zoiflozə bilər. "Fastfood" qidalarmın üstünlük təşkil etməsi və oturmaq həyat tərzi də immunitetimizə zərərli olur. Balanslı və müvafiq yeməklər, vitamin və mikroelementlərlə zəngin meyvə-tərəvəz qəbulu vacibdir. Lakin əgər bir insanda ciddi immunitet çatışmazlığı varsa, bunu yalnız qidalanma ilə aradan qaldırmaq mümkün deyil. Mütəxəssisə müraciət etməlisiniz".

Ülkar XASPOLADOVA, "Azərbaycan"

17.12.2012-ci ildə "payçı"sı Nəzakət Muxtar qızı Hüseynovanın adına verilmiş Bakı şəhəri Bəhrüz Nuriyev küçəsi 2383/87-ci məhəllə ünvanında yerləşən "Ruh" MTK tərəfindən tikilən yaşayış binasının I və II mərtəbəsində (hərəsində 96 kv) olan qeyri-yaşayış haqqında müqavilə və maliyyə arayışı itdiyi üçün etibarsız sayılır.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimaiyyət şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin məvqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **4247**
Sifariş **705**

Qiyməti **60 qəpik**